



XALQ QƏZETİ

№ 204 (29176) 17 sentyabr 2019-cu il, çərşənbə axşamı

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Prezident İlham Əliyev Bakının Binəqədi rayonundakı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında iştirak edib



□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 16-da Bakının Binəqədi rayonundakı 300 nömrəli tam orta məktəbin 960 şagird yerlik yeni tədris kompleksinin açılışında iştirak ediblər.**



Təhsil müəssisəsinin direktoru İradə Xəlilova görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, məktəbin yeni tədris kompleksində ən müasir şərait yaradılıb. Burada şagirdlər müxtəlif laboratoriyalarda əyani təlimlər keçərək biliklərini artırır, idman zalında idmanın müxtəlif növləri ilə məşğul ola biləcəklər. Bu təhsil ocağının binası 1932-ci ildə tikilib. O zaman məktəb 400 şagird yerlik olub. Hazırda isə burada yeni istifadəyə verilən tədris kompleksi ilə birlikdə ümumilikdə 1944 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 138 müəllim heyəti məşğul olur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni tədris kompleksinin idman zalında, hərbi otaqda, ekosinifdə, informatika otağında, kimya kabinetində, ayrı-ayrı sinif otaqlarında və yeməxanada yaradılan şəraitlə tanış oldular, müəllimlər və şagirdlərlə söhbət etdilər, onlara yeni tədris ilində uğurlar arzuladılar.

(ardı 2-ci səhifədə)

Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib



□ **Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.**

Dövlətimizin başçısı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin uğurlu inkişaf etdiyini bildirərək əməkdaşlığımızın bütün sahələri əhatə etdiyini vurğuladı. Prezident İlham Əliyev yüksək səviyyəli siyasi əlaqələrə uyğun olaraq iqtisadi əməkdaşlığımızın da hərtərəfli inkişaf etdiyini dedi. Azərbaycan-Türkiyə tərəfdaşlığının son illərdə daha da möhkəmləndiyini bildiren dövlətimizin başçısı ölkələrimizin həyata keçirdiyi birgə irimiqyaslı layihələrin, xüsusilə, enerji sahəsi ilə bağlı layihələrin bölgə üçün böyük önəm daşıdığını qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanda Türkiyənin xeyli sayda orta və kiçik müəssisələrinin fəaliyyətinin də iqtisadi əməkdaşlığın genişlənməsi işinə töhfə verdiyini dedi və ticarət dövriyyəsinin 20 faizdən çox artaraq 3 milyard dollardan çox həcmə çatmasından

məmnunluğunu ifadə etdi. Dövlətimizin başçısı Bakıda keçirilən hökumətlərarası komissiyaların səmərəli nəticələr verəcəyinə əminliyini ifadə etdi və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın ölkəmizə səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət edəcəyini dedi. Xoş sözlərə görə minnətdarlığını bildiren Vitse-prezident Fuat Oktay, ilk növbədə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Prezident İlham Əliyevə çatdırdı. O, ölkələrimizin dövlət başçıları arasında olan dostluq münasibətlərinin əlaqələrimizin inkişafındakı rolunu xüsusi qeyd etdi. Vitse-prezident Fuat Oktay Bakının işğaldan azad edilməsinin 101-ci ildönümünü münasibətlə təbriklərini çatdırdı və paytaxtımızın daha da gözəlləşdiyini qeyd edərək Azərbaycanın bundan sonra da inkişaf

yolunda olacağına əminliyini ifadə etdi. Türkiyə vətəndaşlarına münasibətdə viza rəsmiləşdirilməsi tələbinin aradan qaldırılmasına görə təşəkkürünü ifadə edən qonaq bunun iki ölkə arasında turizm və biznes sahəsində əlaqələrin daha da genişlənməsinə töhfə verəcəyini bildirdi.

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Türkiyənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəti və birmənalı mövqeyinin olduğunu xatırladaraq, bu mövqeyin bütün beynəlxalq səviyyələrdə davamlı olaraq ifadə edildiyini diqqətə çatdırdı.

Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

AZƏRTAC

Birinci vitse-prezident Mehriban Əliyeva şagird və tələbələr Bilik Günü münasibətilə təbrik edib

□ **Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva şagird və tələbələr Bilik Günü – Bilik Günü münasibətilə təbrik edib. Təbrikin mətni birinci xanımın rəsmi "Instagram" sahifəsində paylaşılıb.**

"Əziz məktəblilər, tələbələr. Hörmətli müəllimlər və valideynlər. Sizi bu əziz, sevimli bayram – Bilik Günü münasibətilə təbrik edirəm. Bu, yeni dərs ilinin, böyük, məsuliyyətli və çox maraqlı işin başlanğıcıdır. Qoy, yeni dərs ili sizə təhsilinizdə böyük uğurlar, maraqlı görüşlər və ixtiralar gətirsin, hər bir məktəbli, tələbə və müəllim üçün uğurlu və məhsuldar olsun. Sizə xoşbəxtlik, möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıram. Əziz dostlar, Bilik Günüünüz mübarək!", - deyərək təbrikə bildirdi.



AZƏRTAC



Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimi keçirilib

» 2



Nuru paşa – Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan

» 4



Komandamız 7-ci arena polo üzrə dünya kubokunun qalibi olub

» 5



Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olub

» 6

Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatının açılış mərasimi keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər



komitəsinin hər bir üzvünə, yerli və xarici könüllülərə minnətdarlığımızı bildiririk.

Sözsüz ki, yarışın Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşması, 61 ölkənin 300-dən çox idmançısının mükafatlar uğrunda mübarizə aparması dünya çempionatının gərgin mübarizə şəraitində keçəcəyinə, maraqlı və unudulmaz olacağına əminlik yaradır. İdmançılara isə yaranmış bu imkandan bəhrələnmək layiqli mübarizə aparmağı və qələbə qazanmalarını arzu edirik.

Diqqətinizə görə çox sağ olun.

37-ci dünya çempionatında salamlamaqdan məmnunluq duyuram. Bu gündən etibarən yeddi gün ərzində dünyanın müxtəlif ölkələrindən olan bədii gimnastlar "Tokio 2020" Olimpiya Oyunlarına lisenziya qazanmaq uğrunda mübarizə aparacaqlar. Onlar həm də gözəllik üçün yarışacaqlar. Mən inanıram ki, bu, tamaşaçılar üçün gözəl musiqi və əsrəngiz bədii gimnastika çıxışlarının harmoniyasından həzz almaq üçün böyük bir imkandır.

Azərbaycan Gimnastika Federasiyasına, xüsusilə də federasiyanın prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimova, tədbirin bədii gimnastika üzrə səfəri Yana Batırşınaya, könüllülərə və çempionatı bu cür gözəl səviyyədə təşkil etməkdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm.

Əziz gimnastlar, əminəm ki, siz bədii gimnastikanın gözəlliyini və mükəmməlliyini dünyaya nümayiş etdəcəksiniz.

Mərasimdə Beynəlxalq Gimnastika Federasiyasının sentyabrın 13-də vəfat edən, iyirmi il bu quruma rəhbərlik etmiş sabiq prezidenti Bruno Qrandinin xatirəsinə bir dəqiqəlik



□ **Sentyabrın 16-da Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.**

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva və ailə üzvləri açılış mərasiminə baxıblar.

Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova da açılış mərasimində olub.

Mərasimdə əvvəlcə iştirakçı ölkələrin dövlət bayraqları təqdim edildi.

Açılış mərasimində çıxış edən Azərbaycanın Gənclər və İdman naziri Azad RƏHİMOV dedi:

- Hörmətli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev!

Hörmətli Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva!

Hörmətli Beynəlxalq Gimnastika Federasiyasının prezidenti cənab Morinari Vatanabe!

Beynəlxalq aləmdə idman tədbirlərinin yüksək səviyyəli təşkilatçısı kimi tanınan Azərbaycanda bu gün daha bir nüfuzlu idman yarışını keçiririk. On dörd ildən sonra Azərbaycan bədii gimnastika üzrə 37-ci dünya çempi-



onatinə ev sahibliyi edir.

2014-cü ildə istifadəyə verilən bu möhtəşəm arena dövlətimizin başçısı İlham Əliyevin ümumilikdə idmana göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Gimnastika növləri üzrə Bakıda dünya kubokları, Avropa və dünya çempionatları yüksək səviyyədə keçirilir. Azərbaycan Gimnastika Federasiyası ardıcıl olaraq iki il dünyanın ən yaxşı federasiyası adına layiq görülüb. Təsədüfi deyil ki, Beynəlxalq Gimnastika Federasiyası bu mötəbər yarışın təşkilini məhz ölkəmizə həvalə edib.

Müasir Azərbaycan gimnastikasında olan bugünkü nailiyyətlər ölkəmizin Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Mehriban xanımın rəhbərlik etdiyi yerli təşkilat



Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari VATANABE çıxış edərək dedi:

- Beynəlxalq Gimnastika Federasiyasının prezidenti olaraq sizi burada – Bakıda bədii gimnastika üzrə

sükkutla yad olundu.

Sonra Azad Rəhimov, Morinari Vatanabe və dünya çempionatının səfiri, bir neçə dəfə dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı, rusiyalı gimnast Yana Batırşına

çempionatı açıq elan etdilər.

Tanınmış müğənni və bəstəkar, Əməkdar artist Tünzalə Ağayeva Azərbaycanın dövlət himnini akapella üslubunda ifa etdi.

Daha sonra hakimlərin, gimnastların və məşqçilərin adından and içildi. Misir Gimnastika Federasiyasının nümayəndəsi Sarah Qhoneim hakimlər, azərbaycanlı gimnast Zöhrə Ağamirova atletlər, Meksika yığma komandasının məşqçisi Karalina Rangel isə məşqçilər adından təntənəli şəkildə and içdilər. Bu andlar bütün iştirakçılara və tamaşaçılara sağlam rəqabət, ədalətli hakimlik və idmanda ədalət prinsip və ideallarına riayət edilməsinin ən yüksək prioritetə sahib olduğunu bir daha xatırladı.

Dünya çempionatının ulduz səfəri, Azərbaycanın sevilən müğənnisi, Əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış "Birinci ol" mahnısını ifa etdi.

Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş "Şərq nağılı" şousu təqdim olundu. Şouda gimnastikanın müxtəlif növləri üzrə 200-ə yaxın gimnast və onların məşqçiləri iştirak etdilər. Bu şouda səhnəyə çıxan ən kiçik gimnastın doqquz yaşı var.

Şoudan sonra məşhur müğənni, Xalq artisti, hit mahnıların ifaçısı Emin Ağalov sevilən mahnıları ilə tamaşaçıların qəlbinə fəth etdi.

Beləliklə, Azərbaycan daha bir unudulmaz açılış mərasimi ilə adını dünya gimnastika yarışlarının tarixinə yazdı.

Qeyd edək ki, "Tokio 2020" Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda 61 ölkədən 300 gimnast 9 dəst medal uğrunda mübarizə aparır.

"Nağıllar gerçəkləşəcək" deyəsi ilə təşkil olunan dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda

Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səferova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Aysən Bayramova, Diana Əhmədbəyli, Aliya Paşayeva, Zeynəb Hümətova və Darya Sorokina yer alıblar.

Sentyabrın 22-dək davam edəcək çempionatda fərdi proqramda çoxnövcüülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) Tokio Olimpiadasına lisenziya əldə edəcəklər. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövcüülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

AZƏRTAC

Prezident İlham Əliyev Bakının Binəqədi rayonundakı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında iştirak edib



(əvvəlki 1-ci səhifədə)

Məlumat verildi ki, ötən tədris ilində bu təhsil müəssisəsini bitirən məzunların 77 faizi ali məktəblərə qəbul olub. Ümumilikdə, hər il bu məktəbin məzunlarının arasında 600-dən çox bal toplayan və ölkəmizin ali təhsil ocaqları ilə yanaşı, xarici dövlətlərin nüfuzlu universitetlərinə də qəbul olan məzunlar var. Məktəbin şagirdləri bir çox bilik, idman yarışlarında, olimpiadalarda müxtəlif medallar qazanaraq, təhsil ocağını layiqincə təmsil ediblər. Yeni təhsil kompleksi bu uğurların daha da artmasına imkan verəcək. Çünki burada şagirdlər geniş, işıqlı, hər cür zəruri tədris avadanlığı ilə təchiz olunan otaqlarda elmin sirlərinə yiyələnə, müəllimlər isə müasir şəraitdə şagirdlərə dars deyə biləcəklər.

Hər bir dövlətin inkişafı və gələcəyi onun təhsil səviyyəsi ilə bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayədir. Azərbaycan bu baxımdan hazırda dünyada lider ölkələrdənir. Heç bir ölkədə bu cür qısa müddət ərzində bu sayda məktəb tikilməyib. Bu istiqamətdə atılan addımlara Heydər Əliyev Fondunun töhfələri də olduqca mühümdür. Fondun bu sahədə həyata keçirdiyi layihələr



coğrafiyası və miqyası ilə belə daha da genişlənir.

Məktəbdə yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva müəllimlər və valideynlərlə görüşüb onları təbrik etdilər.

Birinci sinif şagirdinin nənəsi Fəridə Hüseynova: Əziz

Prezidentimiz, hörmətli Mehriban xanım, sizi burada görməyimizə çox şadıq. Mənim nəvəm də bu məktəbin birinci sinfinə qəbul olub. Mən öz adımdan, valideynlər adından Sizə təşəkkür edirəm ki, övladlarımız bu cür gözəl şərait yaratmışınız. Allah Sizin canınızı sağ, ömrünüzü uzun ələsin.

Prezident İlham Əliyev: Çox sağ olun. Mən də çox şadam ki, uşaqlar yeni dərs ilini yeni məktəbdə başlayırlar. Müəllimlərin də iş yeridir. Valideynlər də, uşaqlar da, müəllimlər də razıdırlar. Bizim əsas məqsədimiz ondan ibarətdir ki, xalqımız razı olsun, xalqımızın yaşayış səviyyəsi gündən-günə

qalxsın, uşaqlar gözəl məktəblərdə oxusunlar.

Son illərdə məktəb tikintisi istiqamətində çox böyük işlər görüldü. Təkcə onu demək kifayətdir ki, son illərdə həm Bakı şəhərində, həm bütün bölgələrdə 3200-dən çox məktəb tikilib və ya təmir olunub. Bu il 80-dən çox məktəb yenidən

tikiləcək və hələ də təmirsiz olan məktəblərdə gələcək illərdə mütləq təmir işləri aparılacaq.

Bu məktəb doğrudan da göz oxşayır. Bütün lazımi şərait yaradılıb, avadanlıqlarla təchiz edilib. Mənə verilən məlumata görə, məktəbin əvvəlki vəziyyəti çox acınacaqlı idi. Yəni, burada müəllimlər üçün də böyük çətinliklər var idi, uşaqlar da təmirsiz, yarasız vəziyyətdə olan məktəbdə oxuyurdular. İndi bu şərait yaradıldı. Amma bu, işin bir hissəsidir. Əlbəttə, əsas məsələ odur ki, gözəl şəraitlə bərabər, təhsilin səviyyəsi yüksək olsun və burada oxuyan uşaqlar gələcəkdə həyatda layiqli yer tuta bilsinlər. Ona görə təhsilin səviyyəsinin qaldırılması bu gün gündəlikdə duran vacib məsələlərdənir və bu istiqamətdə də nəticələr var.

Onu da bildirməliyəm ki, son illərdə müəllim peşəsini seçənlərin sayı artır. Müəllim Azərbaycanda həmişə çox hörmətli peşə olub. Həmişə müəllimə böyük hörmət olub. Bu gün isə bu, daha da yüksək səviyyədedir. Müəllimlərin əməkhaqlarının artırılması, iş şəraitinin yaxşılaşdırılması bu nəticəyə gətirib çıxarır ki, müəllim olmaq istəyənlərin sayı əvvəlki illərlə müqayisədə böyük dərəcədə artıb. Bir daha uşaqları, valideynləri,

müəllimləri yeni məktəbin tikintisi ilə əlaqədar təbrik edirəm.

Məktəbin kimya müəllimi Yaqut Mönsümov: Möhtərəm Prezident, icaze verin, mən də kollektivimiz adından Sizə minnətdarlığımızı çatdırıram. Sözlən düzü, minnətdarlığımızı çatdırmaq üçün söz tapa bilmirik. Cənab Prezident, yeni məktəblər tikirsiniz, təmir etdirirsiniz. Bu, təhsilə olan münasibətdir. Bu, dövlətə olan münasibətdir. Sizin tapşırıqınıza əsasən tikilmiş bu yeni məktəb binası "Bilik günü"ndə bizə ən gözəl hədiyyədir. Biz hər zaman Sizin qayğınızı hiss edirik. Belə gözəl, möhtəşəm məktəb binasının istifadəyə verilməsi biz müəllimləri ürəkdən sevindirir, daha yaxşı işləməyə həvəsləndirir, məsuliyyətimizi daha da artırır. Mən məktəbimizdəki kimya laboratoriyasını, kabinetləri gördüm. Düzü əvvəllər belə laboratoriyaları, kabinetləri biz ancaq filmlərdə görürdük. İndi bu, Azərbaycanın reallığıdır.

Bilirik, dünyada bir çox münafiqlər, problemlər baş verir. Azərbaycanımızda Sizin sayınızda sabitlikdir, əmin-amanlıqdır. Bu, Sizin uzaqgörən siyasətinizin nəticəsidir. Əldə olunan uğurlarda əzizimiz, çox hörmətli Mehriban xanımın da böyük xidmətləri var. Mehriban xanım, biz Sizi dünyalar qədər sevirik, sevgimizi çatdırmaq üçün sözlər acızdır. Bir daha çox sağ olun ki, dəyərli vaxtınızı ayırıb bizimlə görüşə gəlmisiniz.

Cənab Prezident, bu gözəl məktəbə, ümumiyyətlə, gördüyünüz bütün işlərə görə Sizə kollektivimiz adından minnətdarlığımızı bildiririk. Allah Sizi, əzizimiz Mehriban xanımı, bütün ailənizi qorusun.

Prezident İlham Əliyev: Çox sağ olun. Xoş sözlərə görə təşəkkür edirəm. Sizin bir daha uğurlar arzulayıram, sizi bir daha təbrik edirəm. Əminəm ki, burada oxuyan uşaqlar gələcəkdə həyatda layiqli yer tutacaqlar və dövlətimiz, xalqımız üçün böyük işlər görəcəklər, bizim ümumi inkişafımıza öz töhfələrini verəcəklər.

Sonda xatirə şəkl çəkdirildi.

AZƏRTAC

Türkiyənin Vitse-prezidenti Fuat Oktayın Azərbaycana rəsmi səfəri

Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma

□ **Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay sentyabrın 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.**

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Hərbi orkestr Azərbaycan və Türkiyənin dövlət himnlərini səsləndirib.

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayı Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.

AZƏRTAC



Ulu öndər Heydər Əliyevin məzarını ziyarət



□ **Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay sentyabrın 16-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.**

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

AZƏRTAC

Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyaanın səkkizinci iclası keçirilib



□ **Sentyabrın 16-da Bakıda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyaanın səkkizinci iclası keçirilib.**

İclasda Azərbaycan Respublikasının Baş Naziri, Azərbaycan tərəfdən komissiyaanın həmsədri Novruz Məmmədov və Türkiyə Respublikasının Vitse-prezidenti, Türkiyə tərəfdən komissiyaanın həmsədri Fuat Oktay rəhbərlik ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın təkbətk görüşü olub. Sonra iclas işini nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirib.

İclasda hər iki tərəfdən komissiyaanın üzvü olan nazirlik, qurum və digər təşkilatların nümayəndələri iştirak ediblər.

Baş Nazir Novruz Məmmədov iclasda çıxış edərək Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyaanın səkkizinci iclasının xalqımızın tarixində mühüm bir hadisəyə - Bakının erməni daşnak və bolşevik birləşmələrinin işğalından azad olunmasının 101-ci ildönümünə təsadüf etdiyini vurğuladı. Baş Nazir 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun Azərbaycan milli ordu birləşmələri ilə birgə Bakının erməni daşnak və bolşevik birləşmələrinin işğalından azad etməsinin Türkiyə-Azərbaycan əbədi qardaşlığının təzahürü olduğunu ifadə etdi.

Novruz Məmmədov Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrindən danışaraq bildirdi ki, dövlətlərimizin başçıları arasında bir-birinə göstərdiyi səmimi dəstək və qardaşlıq münasibətləri hər birimiz üçün nümunədir. Bunun nəticəsi kimi, hər iki dövlətin imza etdiyi bir beynəlxalq layihələr uğurla həyata keçirilib. Birgə həyata keçirdiyimiz layihələr bizi daha da gücləndirir. Bakı-Tbilisi-Ceyhan,

Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu və eləcə də digər layihələr təkcə ölkələrimiz üçün deyil, bütün regionumuz üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan-Türkiyə birliyi, dostluğu və strateji müttəfiqliyi regional sabitliyə və tərəqqiyə də töhfə verir.

Baş Nazir qeyd etdi ki, indiyədək Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyaanın keçirilən 7 iclasında həllini gözləyən bir sıra məsələlər üzrə qərarlar qəbul edilib, onların icrası təmin olunub. Həmçinin ali və yüksək səviyyəli görüşlərdə bir çox mühüm məsələlər müzakirə edilib və imzalanmış sənədlərə nəzərə tutulmuş müddəalar biza daha fəal çalışmaq üçün geniş imkanlar yaradıb. Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə ildən-ilə daha da genişlənməsi və möhkəmlənməsi bunun bariz nümunəsidir.

Novruz Məmmədov deyib: "Bildiyiniz kimi, ticarət-iqtisadi, nəqliyyat, rabitə, kənd təsərrüfatı, humanitar, turizm, maliyyə, vergilər, bank işi, sənaye və energetika, ekologiya, su təsərrüfatı, təhsil və digər sahələrdə daha da dərinləşən münasibətlərimiz iki qardaş ölkənin mənafeyinə və xalqlarının gələcəyinə firavan olmasına xidmət edir".

Baş Nazir diqqətə çatdırdı ki, qarşılıqlı sərmayə qoyuluşunun səviyyəsi bizi məmnun edir. Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana milyardlarla dollar həcmində sərmayə qoyulur. Bu mənada Petkim neft-kimya kompleksini və Star neft emalı zavodunu xüsusi qeyd etmək istədim. Məncə, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın və

etibarlı tərəfdaş olsun.

"Azərbaycanın müstəqilliyinin bərpasının ilk günlərindən Türkiyə daim bizim yanımızdadır", - deyən Novruz Məmmədov bildirdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qardaş Türkiyə hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. İndiyədək bütün sahələrdə göstərilən yardımlara, xüsusən də Azərbaycan üçün çox böyük önəm daşıyan müdafiə, müdafiə sənayesi, tibb və təhsil sahələrində köməyi yüksək qiymətləndiririk. Ermənistanın hərbi təcavüzü nəticəsində blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasına göstərilən daimi dəstəyə görə dərin təşəkkürümüzü bildiririk.

Dost, qardaş Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Hökumətlərarası Komissiyaanın səkkizinci iclasının Türkiyə vəziyyətinin dəyərləndirilməsi və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından uğurlu olacağına əminliyini bildirdi.

"Türkiyə və Azərbaycan orta q tarixə malik, hər zaman sevincləri və kədərləri birgə bölüşən qardaş ölkələrdir. Biz iki dövlət, bir millətlik. Biz Azərbaycan və Türkiyə arasında mövcud dostluq və qardaşlıq münasibətlərini iqtisadi-ticarət sahədə daha da genişləndirmək niyyətindəyik",- deyə Vitse-prezident diqqətə çatdırdı.

İclasda hər iki ölkənin iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti, genişləndirilməsi və iqtisadi əməkdaşlığın davamlılığının təmin olunması ilə bağlı məsələlər müzakirə olundu.

Sonra Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyaanın səkkizinci iclasının Protokolu imzalandı. Protokolu Azərbaycanın Baş Naziri Novruz Məmmədov və

Türkiyənin Vitse-prezidenti Fuat Oktay imzaladılar.

Protokolda komissiyaanın səkkizinci iclasının Azərbaycan və Türkiyə arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsinə müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub. İclasda, həmçinin Azərbaycan ilə Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair müzakirələrin nəticəsi olaraq, iclasın Protokoluna əlavə kimi tərtib edilmiş 2019-2021-ci illər üzrə Fəaliyyət Planı da qəbul edilib.

Daha sonra Azərbaycanın Baş Naziri Novruz Məmmədov və Türkiyənin Vitse-prezidenti Fuat Oktay mətbuata bəyanatlarla çıxış etdilər.

Baş Nazir Novruz Məmmədov Komissiyaanın səkkizinci iclası ilə bağlı məlumat verərək bildirdi ki, komissiya tərəfindən gündəlikdə olan məsələlər ilə bağlı səmərəli iş aparılıb. Ümumilikdə 147 məsələ ətrafında fikir mübadiləsi aparılıb və bütün məsələlərlə bağlı razılıq əldə olunub.

Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında dövlətlərimizin başçıları arasında hamsədriliyi ilə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının vacib rolunu vurğulayan Baş Nazir Novruz Məmmədov deyib: "Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Hökumətlərarası Komissiyaanın və ümumilikdə hər iki ölkənin dövlət qurumları qarşısında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı konkret vəzifələr müəyyənləşdirilib. Biz də bu istiqamətdə fəaliyyətimizi bundan sonra da qətiyyətlə davam etdirəcəyik. Hesab edirəm ki, bizim bugünkü iclasımız ölkələrimiz arasında ki dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək".

Novruz Məmmədov iki ölkə arasında rejimindən aradan qaldırılmasının əhəmiyyətini və bu mühüm hadisənin iqtisadi, ticarət, sosial, humanitar və digər sahələrdəki əlaqələrin inkişafına daha da müsbət təsir edəcəyini vurğuladı.

Vitse-prezident Fuat Oktay iclasda ölkələrimiz arasındakı iqtisadi-ticarət əlaqələrinə dair ətraflı müzakirələrin aparıldığını diqqətə çatdıraraq dedi: "İclasda Türkiyə ilə Azərbaycan arasında yeni əməkdaşlıq imkanları nəzərdən keçirildi. Əminəm ki, Komissiyaanın səkkizinci iclası ikitərəfli münasibətlərimizin genişlənməsinə təkan verəcək və əməkdaşlığımız üçün yeni üfüqlər açacaqdır".

Fuat Oktay bildirdi ki, Türkiyə və Azərbaycan regionda güclü iqtisadiyyata malik ölkələrdir. Türkiyə-Azərbaycan əməkdaşlığının daha da genişləndirilməsi xalqlarımızın rifah halının yüksəlməsinə, regionun inkişafına xidmət edir.

AZƏRTAC

Azərbaycanın xanlıqlar dövrü haqqında kitab Rusiya kitabxanalarında



□ **Moskvada nəşr olunmuş "Политическое наследие периода ханства истории Азербайджана в свете документов" ("Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında") kitabı Rusiyanın aparıcı kitabxanalarında verilib.**

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, akademik Ramiz Mehdiyevin müəllifi olduğu kitab Rusiyanın 20-yə yaxın ən nüfuzlu kitabxanasının fonduna daxil edilib. Onların sırasında Rusiya Dövlət Kitabxanası, Rusiya Milli Kitabxanası, Rusiya Federasiyası Prezident Administrasiyası Kitabxanası, Rusiya Federasiyası Parlament Kitabxanası, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Elmi Kitabxanası, Rusiya Elmlər Akademiyası Kitabxanası və oxucuların daha çox mürciat etdiyi digər kitabxanalar var.

Azərbaycan tarixinin ən ağırlı və həssas mərhələlərindən olan xanlıqlar dövrünün indiyədək tarixşünaslığa gizli qalan həqiqətlərini üzə çıxaran kitab bir çox elmi mənbələrdə əksini tapmış yanlış qənaət

və nəticələrin aradan qaldırılmasına, eləcə də ictimai fikir üçün aktual və önəmli olan mövzuya daha sistemli və ədalətli baxışın formalaşmasına imkan yaradır, tarixi hadisələri, simaları tutarlı elmi faktlar və arxiv sənədləri vasitəsilə işıqlandırır.

Tarixçilər və mənbəşünaslar, eləcə də Azərbaycanın qədim tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün qiymətli elmi mənbə olan əsərin rus dilinə tərcüməçisi Püstə Axundova, redaktoru Nadiyə Qafarova və Fərrux Rzayevdir. Mətnlərə dair şərh və qeydlərin müəllifi siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov, arxiv sənədlərinin fars dilindən tərcüməçisi AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktor müavini Şahin Yəhyayevdir.

Türkiyənin Vitse-prezidenti Fuat Oktayın şərəfinə rəsmi nahar verilib



□ **Sentyabrın 16-da Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun adından Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın şərəfinə rəsmi nahar verilib.**

Səmimi söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın

perspektivləri barədə fikir mübadiləsi aparılıb.


AZƏRTAC

Şəhidlərin xatirəsinə ehtiram

□ **Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay sentyabrın 16-da Şəhidlər xiyabanını ziyarət edib.**

Fuat Oktay Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Türkiyənin Vitse-prezidentinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülməli abidlik-quruculuq işləri barədə məlumat verilib. Sonra Türkiyənin



Vitse-prezidenti Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyub, şəhidlik kitabəsinin üstünə

gül dəstələri düzüb. Vitse-prezident Fuat Oktay xatirə kitabına ürkə sözlərini yazıb.

AZƏRTAC

Türkiyənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb



Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın Azərbaycan Respublikasına rəsmi səfəri sentyabrın 16-da başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Vitse-prezident Fuat Oktayı Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənov, Xarici İşlər Nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola salıblar.

AZƏRTAC

101 il öncə – sentyabrın 15-də Bakı işğaldan qurtuldu. 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu yenidən qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin milli ordu hissələri ilə birlikdə Bakıya daxil oldu, minlərlə şəhidin qanı bahasına şəhəri erməni-bolşevik işğalçılarından azad etdi, Azərbaycanımızın paytaxta çevirilməsində misilsiz tarixi rol oynadı. Bu fikirlər Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Facebook sosial şəbəkəsində paylaştığı statusda yer alıb.

Nuru paşa – Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan

Əli Həsənov yazır: “O dövrdə milli müstəqilliyimiz yenidən elan olunmuşdu. Dövlət institutları hələ formalaşmağa macal tapmamış məmləkətimiz və onun sərvətləri uğrunda gedən geopolitik savaşda, qanlı maraqlar toqquşmasında Bakısız qalmış Azərbaycan, Xalq Cümhuriyyətinin qurucuları tərəfindən haqlı olaraq başsız bədənə bənzədilirdi. Azərbaycan fiziki bütövlüyünə - öz başına qan və inanc qarışdırılmalı idi çiyin-çiyinə verərək, Bakıdakı özbaşınalıqlara, hərə-mərəliyə, talan və repressiyalara son qoyaraq qovuşdu. Baş şəhər də daxil olmaqla, ölkəmizin dörd bir yanı zəfər təntənəsinə büründü. Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakıya daxil olması müqəddəs Qurban bayramı günlərinə təsadüf edirdi. Bu səbəbdən də təkcə Bakıda və bölgələrimizdə deyil, qalibiyyətin sorğunu alan bütün türk-islam dünyasında bayram-bayrama qarışmışdı. Bakıda türk ordusunun adına qurbanlar kəsilmiş, şəhinə ziyafətlər verilmiş, məşhur milyonçu, öz xeyriyyəçiliyi ilə xalqımızın yaddaşına əbədi həkk olunmuş Hacı Zeynalabdin Tağıyev indiki



Dövlət Filarmoniyasının binasında təmtəraqlı süfrə açaraq Nuru paşanı əhali adından salamlamış, ona yüksək ehtiram göstərmişdi.

Nuru paşanın xatirəsi, Qafqaz İslam Ordusunun rəşadətli ötürən əsrin sonlarında öz müstəqilliyini yenidən qazanmış Azərbaycanda həm cəmiyyət, həm də dövlət səviyyəsində xüsusi ehtiramla yad edilir. Bu ehtiramın ən bariz təəcəssümü Şəhidlər xiyabanında Qafqaz İslam

Ordusuna ucaldılan abidədir. Bu abidə böyük Heydər Əliyevin “bir millət, iki dövlət” fəlsəfəsinin həm yaxın tariximizdəki əsaslarını, həm də gələcək hədəflərinin gerçəkləşməsi baxımından son dərəcə ciddi əhəmiyyət daşıyan fədakarlıq tələbini simvolizə edən bir əsərdir. Bu abidənin layihəsi 1918-ci ildə hazırlanmış, ADR parlamentinin 15 sentyabr 1919-cu ildə Bakının azad olunmasının 1 ili münasibətilə keçirilən xüsusi iclasından sonra hökumət üzvləri, millət vəkili R. Cəmbərkənd qəbiristanlığına gedərək türk

Dəmirəlin iştirakı ilə açılış mərasimi keçirildi. Bildiyiniz kimi, ötürən il Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 100 illiyi ilə bağlı bir çox rəsmi, elmi və mədəni tədbirlər təşkil olundu. Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirak və qəbul etdikləri əzəmətli hərbi paradla xalqlarımız və dövlətlərimiz arasındakı bağların qırılmazlığı, zamanın qarşılıqlı duyğularımızı daha da gücləndirdiyi, torpaqlarımızın işğaldan azad edilməsi üçün yenə də birgə iradə ortaya qoymağımız bütün dünyaya nümayiş olundu.



olunan Nuru paşa Killigilə bu səndə üzrə Osmanlı dövlətinin Qafqazdakı baş təmsilçisi vəzifəsi həvalə olunmuşdu. Osmanlı hakimiyyətinin son dərəcə konspirativ, hətta öz müttəfiqlərindən də gizli şəkildə yaratdığı bu hərbi birləşməyə “islam” adının verilməsi tərkibinin tamamilə müsəlmanlardan ibarət olması ilə bağlı idi. Sırası əsgərlərindən tutmuş əsas komandirlərinə qədər bütün şəxsi heyətində birçə nəfər də olsun qeyri-müsəlman olmayan ordunun tək vəzifəsi vardı - Qafqaz müsəlmanlarına, Azərbaycan türklərinə hərbi yardım göstərmək, xalqımızın və torpaqlarımızın üzvləşdiyi təacüzləri dəf etmək!

Nuru paşanın başçılıq etdiyi ordu mayın 16-da Naxçıvana, 25-də isə Gəncəyə daxil oldu. Üç gün sonra Tiflisdə Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildi və İslam aləmindəki ilk demokratik

respublikanın paytaxtı Gəncə oldu. ADR hökumətinin üzvləşdiyi çox sayda dərindən problemlər vardı. İlk növbədə, ölkənin ərazi bütövlüyünün təmin olunması ləzəm idi. Bunun üçün formatını tez-tez dəyişən, mahiyyət olaraq isə erməni daşnak zəhniyyətinə xidmət edən inqilabçı dastələrin hökumətinə son qoymaq lazım idi. Bu zərurətə əsaslanaraq 4 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı dövləti arasında Batum anlaşması imzalanmışdı. Müqavilənin dördüncü maddəsində nəzərdə tutulurdu ki, Azərbaycan Xalq Cümhuriyyətinin istəyi ilə daxili asayişin təmin olunması üçün Osmanlı hökuməti ölkəmizə hərbi yardım göstərməyi öz üzərinə götürür. Bu sənəd Qafqaz İslam Ordusunun Bakıya yürüşü üçün hüquqi əsas oldu. Qafqaz İslam Ordusu Azərbaycan Xalq Cümhuriyyətinin əsgərləri

ilə birlikdə Nuru paşanın başçılığı altında Göyçayda, Salyanda və digər ərazilərimizdə qarşısına çıxan düşmən qüvvələri darmadağın edərək qısa müddətdə Bakıya yaxınlaşdı, 1918-ci ilin avqustun 1-dən etibarən burada hakimiyyəti ələ keçirmiş daşnak və menşeviklər tərəfindən qurulan Sentrokaspi diktaturasına ultimatum verdi. Ultimatum yerinə yetirilməyindən 14 sentyabr gecəsi Nuru paşanın əmri ilə hücum təşkil edildi və ertəsi gün saat 15 radələrində qələbə fişəngi atıldı. Beləliklə, Nuru paşa tarixə adını Birinci Dünya müharibəsində Osmanlının qazandığı üç zəfərdən (Çanaqqala və Kütül Amara zəfərləri ilə yanaşı) birinin sərkərdəsi, eyni zamanda, xalqımızın qəlbini fəth edən milli məfkrə sahibi kimi yazdırdı”.

AZƏRTAC

Sentyabrın 14-də Azərbaycan Dillər Universitetində “Multikulturalizmə giriş” dərslisinin təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla ölkəmizdəki tolerant mühitdən, Azərbaycan multikulturalizmindən bəhs edib. Bildirib ki, Azərbaycanda istər millətlərarası və dinlərarası münasibətlər, istərsə də multikultural dəyərlər sahəsində əsrlərboyu təşəkkül tapan ənənələr mövcuddur. Multikultural əhval-ruhiyyə və multikultural dəyərlərə qayğıkeş münasibət əsrlərdən bəri Azərbaycan xalqına xas olan keyfiyyətdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan multikulturalizm siyasəti Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndirilib və hazırda uğurla davam etdirilir. Dövlətimizin başçısının müvafiq sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi isə ölkəmizdə bu məsələyə olan xüsusi diqqətin təzahürüdür.



“Multikulturalizmə giriş” dərslisinin təqdimatı olub

qurulur, onlar mütəmadi olaraq ölkəmizin multikulturalizm modelini haqqında məlumatlandırılır. BBMM-nin “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Layihə çərçivəsində dünyanın 21 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni magistratura pilləsində tədris olunur”. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin tövsiyəsi və təhsil nazirinin müvafiq əmri ilə 2019-2020-ci tədris ilindən etibarən ölkəmizin bütün ali təhsil məktəblərinin bakalavr səviyyələrində “Multikulturalizmə giriş” əsas fənn kimi tədris ediləcək. Bu məqsədlə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən fənni tədris edəcək müəllimlərin bilik səviyyələrini artırmaq üçün sentyabrın 2-dən 13-dək hazırlıq treninqi təşkil olunub. Treninqdə yüzdən çox müəllim iştirak edib.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə layihəsi olan “Multikulturalizmə giriş” dərslisi nəşr edilib. Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. Dörd bölmədən ibarət kitabın 1-ci bölməsində “Multikulturalizmə giriş” fənninin predmetindən və əhəmiyyətindən bəhs edilib. Digər bölmələrdə isə dini, etnik müxtəliflik və multikulturalizm mövzularına geniş yer verilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasi-

yasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov deyib: “Ölkələrin elm, təhsil, mədəniyyət, iqtisadi, siyasi, səhiyyə və digər sahələrdəki nailiyyətləri müvafiq göstəricilər vasitəsilə müəyyən olunur. Bu göstəricilərlə ölkələrin müvafiq sahə üzrə yerli müəyyən olunur. Multikulturalizm sahəsində də müəyyən göstəricilər var. Multikulturalizm ölkənin inkişafının mühüm bir sahəsinə əks etdirir ki, bu da ilk növbədə, etnik mədəni müxtəlifliklərin qorunmasıdır. Etnik mədəni müxtəlifliklərin qorunmasının əhəmiyyəti ondan ibarətdir ki, bu, kimi tədris ediləcək. Bu məqsədlə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən fənni tədris edəcək müəllimlərin bilik səviyyələrini artırmaq üçün sentyabrın 2-dən 13-dək hazırlıq treninqi təşkil olunub. Treninqdə yüzdən çox müəllim iştirak edib.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə layihəsi olan “Multikulturalizmə giriş” dərslisi nəşr edilib. Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. Dörd bölmədən ibarət kitabın 1-ci bölməsində “Multikulturalizmə giriş” fənninin predmetindən və əhəmiyyətindən bəhs edilib. Digər bölmələrdə isə dini, etnik müxtəliflik və multikulturalizm mövzularına geniş yer verilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasi-

yasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov deyib: “Ölkələrin elm, təhsil, mədəniyyət, iqtisadi, siyasi, səhiyyə və digər sahələrdəki nailiyyətləri müvafiq göstəricilər vasitəsilə müəyyən olunur. Bu göstəricilərlə ölkələrin müvafiq sahə üzrə yerli müəyyən olunur. Multikulturalizm sahəsində də müəyyən göstəricilər var. Multikulturalizm ölkənin inkişafının mühüm bir sahəsinə əks etdirir ki, bu da ilk növbədə, etnik mədəni müxtəlifliklərin qorunmasıdır. Etnik mədəni müxtəlifliklərin qorunmasının əhəmiyyəti ondan ibarətdir ki, bu, kimi tədris ediləcək. Bu məqsədlə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən fənni tədris edəcək müəllimlərin bilik səviyyələrini artırmaq üçün sentyabrın 2-dən 13-dək hazırlıq treninqi təşkil olunub. Treninqdə yüzdən çox müəllim iştirak edib.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə layihəsi olan “Multikulturalizmə giriş” dərslisi nəşr edilib. Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. Dörd bölmədən ibarət kitabın 1-ci bölməsində “Multikulturalizmə giriş” fənninin predmetindən və əhəmiyyətindən bəhs edilib. Digər bölmələrdə isə dini, etnik müxtəliflik və multikulturalizm mövzularına geniş yer verilib.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə layihəsi olan “Multikulturalizmə giriş” dərslisi nəşr edilib. Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. Dörd bölmədən ibarət kitabın 1-ci bölməsində “Multikulturalizmə giriş” fənninin predmetindən və əhəmiyyətindən bəhs edilib. Digər bölmələrdə isə dini, etnik müxtəliflik və multikulturalizm mövzularına geniş yer verilib.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə layihəsi olan “Multikulturalizmə giriş” dərslisi nəşr edilib. Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. Dörd bölmədən ibarət kitabın 1-ci bölməsində “Multikulturalizmə giriş” fənninin predmetindən və əhəmiyyətindən bəhs edilib. Digər bölmələrdə isə dini, etnik müxtəliflik və multikulturalizm mövzularına geniş yer verilib.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə layihəsi olan “Multikulturalizmə giriş” dərslisi nəşr edilib. Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. Dörd bölmədən ibarət kitabın 1-ci bölməsində “Multikulturalizmə giriş” fənninin predmetindən və əhəmiyyətindən bəhs edilib. Digər bölmələrdə isə dini, etnik müxtəliflik və multikulturalizm mövzularına geniş yer verilib.

AZƏRTAC

Əli Kərimli hansı üzlə xalqa müraciət edir?

Çünki o və ətrafındakılar xarici qüvvələrin əlində oynunağa çevriləblər

AXCP sədri Əli Kərimli öz tərəfdarlarını bu il sentyabrın 28-nə mitinqə çağırıb. Bu uğursuz siyasətçi hesab edir ki, həmin yolla həm daxildə, həm də xaricdə özünün kəskin aşağı düşmüş reytingini bir qədər yüksəltməyə, nəticə etibarilə daha çox qrant əldə etməyə nail olacaq. Boş və mənasız bir cəhddir.

Azərbaycan ictimaiyyəti son 25-30 ildə kimin kim olduğunu yaxşı bilir. Bəli, hər kəsə məlumdur ki, Əli Kərimli və yaxın ətrafı regionda maraqlı olan xarici qüvvələrin əlində oynunağa çevrilib. AXCP sədri özü də başa düşür ki, onun heç bir sosial bazası olmayıb, bu gün də yoxdur və heç vaxt da olmayacaq.

Bu gün xaricdə Azərbaycanda xaos və anarxiya yaratmaq arzusunda olan qüvvələr mövcuddur. Görünən budur ki, dünyada və regionda baş verən siyasi təbəddülatlar zəminində onlar son vaxtlar xeyli fəalllaşıblar. Antimilli qüvvələr daxildəki milli sağıqlara “stavka” edirlər. Atalar deyib ki, “loxma boğmadır”. Bu məntiqdən çıxış etsək, deyə bilərik ki, məhz Əli Kərimli qrant və başqa qeyri-qanuni maddi yardımlar aldığı həmin qüvvələrin siyasi fəaliyyətini icra etməyə məcburdur.

Tutaq ki, Əli Kərimlinin arzu etdiyi mitinq baş tutdu və ora bir neçə yüz, hətta min nəfər sadəlvah adam toplaşdı. AXCP sədri onlara nə deyəcək? Axı, deməyə sözü yoxdur. Xalq 1990-cı illərin əvvəllərində Ə.Kərimlinin bu gün təmsil etdiyi AXCP-yə bir dəfə inanmışdı. Onlar isə əhalinin inam və etimadını doğrulda bilmədilər, şərşətsizlik, siyasi sərbətsizlik göstərdilər, ölkəni uçuruma apardılar.

Bütün bunlar yaxın keçmişdə olub. Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasa, bu gün Azərbaycan dövləti adlı məmləkət olmayacaqdı. Bu haqiqəti kütlə qarşısında etiraf etməyə Əli Kərimlinin cəsarəti çatacaqmı? Təbii ki, çatmayacaq! Sual olunur: Əli Kərimli hansı üzlə xalqı yenidən meydanlara çağırır? Bu gün radikal müxalifət Azərbaycan dövlətinə, xalqın legitim yolla seçdiyi iqtidara ancaq qara yaxmağı bacarır. Müxalifət heç vaxt heç bir normal siyasi və iqtisadi inkişaf proqramı ortaya qoya bilməyib. Buna görə də Azərbaycan xalqı dağıdıcı qüvvələrin təmsil edən siyasətbazlara inanmır.

Milli Məclisin deputatı Elman Nəzirli haqlı olaraq qeyd edir ki, bu gün Azərbaycan xalqı Əli Kərimli, Arif Hacıyev və bu qəbildən olan digər radikal siyasətçilərə siyasi şoumenlər kimi baxır. Onların niyyəti Azərbaycanı Suriyaya, Liviyaya çevirməkdir. Əlbəttə, müdrik xalqımız pozucu qüvvələrin çirkin əməllərinin həyata keçməsinə imkan verməyəcək.

Bu gün Azərbaycanda maraqları toqquşan qüvvələrin olduğu reallıqdır. Sivil dövlətlərdə iqtidar və müxalifət partiyaları ümummilli məsələlərdə vahid cəbhədən çıxış edirlər. Təəssüf ki, bizdə belə deyil. Ölkəmizdə dağıdıcı qüvvələr hər vaxtda konstruktiv müxalifətin formalaşmasına imkan vermirlər.

Milli Məclisin başqa bir deputatı Tahir Rzayev də təəssüflənir ki, ölkəmizdə vətəndaş qarşındurmaş yaratmaq, Azərbaycan dövlətçiliyini məhv etmək kimi hədəfləri seçənlər var. Onların sırasında xaricdə məskunlaşmış “sapı özümdədən olan baltalar” da var. Onlara siyasi müxalifət demək olmaz. Onlara siyasi müəhacir də demək düzgün deyil. Onlar dövlətimizə xəyanət yolunu seçmiş insanlardır, xarici dairələrin əlində alətə çevrilmiş ünsürlərdir.

Lakin istər xaricdəki dağıdıcı qüvvələrin, istərsə də daxildəki radikal müxalifətin niyyətləri iflasa məhkumdur. Azərbaycan dövləti hazırda kifayət qədər güclü və qüdrətlidir. Xalqımızın xarici təhdidlərə qarşı müqaviməti böyükdür. Bizdə səfərbər olunmuş cəmiyyət var, vətəndaş həmrəyliyi var.

Yeri gəlmişkən, bu günlərdə Bakıda “Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməliyi” mövzusunda “dəyirmi masa” keçirildi. Tədbirdə bir sıra iqtidar və müxalifət partiyalarının rəhbərləri və təmsilçiləri əvvəllər xalqı ətrafında çıxış edərkən geniş müzakirlər apardılar. Sonda Birgə Bəyanat qəbul edildi.

Qeyd etmək lazımdır ki, “dəyirmi masa”da səslənən aksər fikir və mülahizələr ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılanıb. Bu barədə söz düşəndə Sosial Partiyaların Höllinə Yardım İctimai Birliyinin İdarə Heyətinin sədri Həbi Niftəli dedi ki, o, belə bir tədbirin keçirilməsini alqışlayır: “Dəyirmi masa”da qəbul edilmiş bəyanatda qeyd olunur ki, siyasi mənsubiyyətdən asılı olmayaraq, hər bir vətəndaş Milli Ordu quruluşuna və Silahlı Qüvvələrimizə hərtərəfli dəstək göstərməyə borcudur. Bu gün hər birimiz Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün əlimizdən gələni etməliyik. Torpaqlarımızın bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və Vətənin mənafeyindən söz gedəndə siyasi mübarizə arxa plana keçməlidir”.

H.Niftəlinin sözlərinə görə, bəyanatda onu razı salan başqa bir məqam isə siyasi mübarizənin etik normalar çərçivəsində aparılması məsələsidir. Bəli, siyasi mübarizə zamanı etik normaları gözləmək, milli-mənəvi və əxlaqi dəyərlərimizə hörmət etmək lazımdır. Xüsusilə, kütləvi informasiya vasitələrində təhqir, böhtan və şayiə xarakterli məlumatların yayılması yolverilməzdir.

Təəssüf ki, Əli Kərimli və tərəfdarları bu gün ölkədə sivil siyasi mübarizə aparmaq gücündə olmadıqlarına görə, iqtidara hər cür şər, böhtan atmaq yolu seçiblər. Bu, radikal müxalifətin miskinliyinə və zəifliyinə dəlalət edir.

“Xalq qəzeti”

Komandamız 7-ci arena polo üzrə dünya kubokunun qalibi olub



□ **Sentyabrın 15-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Bakıda baş tutan 7-ci arena polo üzrə dünya kubokunun final görüşü keçirilib.**

Final görüşünə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev, Milli Olimpiya Komitəsinin Baş katibinin müavini və Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev, Dünya Polo Federasiyasının prezidenti Reto Qaudenzi və digər qonaqlar baxılıb.

Turnirin həlledici görüşündə

Azərbaycanın "Elite Horse & Polo Club Bakı" və Almaniyanın "Los Nocheros Polo Club Münster" komandaları qarşılaşıblar. Bu dəfə də yüksək ustalıq nümayiş etdirən komandamız final görüşündən qalib ayrılıb - 15:4. Komandamızın heyətində Elçin Camallı (9), Tərlan Qurbanəliyev (4), Rəşad Həsənov və Namiq Orucov fərqləniblər.

Beləliklə, Azərbaycanın "Elite Horse & Polo Club Bakı"



komandası turnirin qalibi adını qazanıb. "Los Nocheros Polo Club Münster" ikinci, İsveçrənin "Evviva Polo Club

St. Moritz" komandası üçüncü, Rusiyanın "Planernaya Polo Club Moscow" komandası isə dördüncü yeri tutublar.

Daha sonra dünya kubokunun qalibi olan komandamız mükəffatlandırılıb. Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev qalib olan komandamıza turnirin kubokunu və qiymətli hədiyyələr təqdim edib.

Turnirin ən yaxşı oyunçusu komandamızın polocuğu Elçin Camallı seçilib.

Turnirin bütün oyunları "Elite Horse and Polo Club"-un meydançasında keçirilib.

Qeyd edək ki, gələn il sentyabrın 10-dan 20-dək 8 komandanın iştirak edəcəyi polo üzrə Avropa çempionatı

da Azərbaycanda təşkil olunacaq.

AZƏRTAC

Gəncədə Heydər Əliyev Fondu tərəfindən inşa və təmir olunan yeni məktəblər və uşaq bağçası istifadəyə verilib



yaradacaq. Bizə bu sevinci yaşatdığına, göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya bütün şagirdlər adından təşəkkür edirik.

Birinci vitse-prezident Mehriban Əliyevanın fevral ayında Gəncəyə səfəri 32 sayılı Körpələr evi-uşaq bağçasının da

□ **"Bilik günü" Gəncə şəhərində fəaliyyət göstərən Nizami Aydın adına 18 nömrəli tam orta məktəbin şagirdləri üçün ikiqat bayrama çevrilib. Çünki yeni tədris ilində onlar təhsillərini müasir məktəb binasında davam etdirəcəklər.**

Xatırladaq ki, ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevral ayında Gəncə şəhərinə səfəri zamanı məktəbdə mövcud şəraitlə tanış olmuş, binada yenidənqurma işlərinin aparılmasına dair müvafiq tapşırıq vermişdi.

1965-ci ildən istismarda olan məktəbin binasında sonuncu təmir işləri 1988-ci ildə aparılmışdı və burada əsaslı yenidənqurma işlərinə ehtiyac yaranmışdı. 640 şagird yerlik məktəbdə buna qədər 795 şagird təhsil alırdı.

Görülən işlər çərçivəsində isə məktəbin köhnə binasında əsaslı təmir işləri və mövcud ehtiyac nəzərə alınaraq 280 yerlik yeni korpusun tikintisi həyata keçirilib. Hazırda Azərbaycan və rus bölmələri üzrə fəaliyyət göstərən məktəbdə 1000 şagirdin təhsili üçün şərait yaradılıb.

Yeni məktəb binasında 51 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, əmək otağı, hərbi hazırlıq otağı, idman, akt zalı, kitabxana, müəllimlər otağı, eləcə də tibb otağı, mətbəx və yeməxana var. Məktəb zəruri inventar və avadanlıqlarla təchiz edilib. Həmçinin ərazidə süni ot örtüklü idman meydançası inşa edilib. Məktəb daimi istilik və su sistemi ilə təchiz olunub, əraziyə asfalt örtüyü salınıb, yaşillıq zolağı yaradılıb.

Yeni tədris ilində məktəbin kollektivi ilk təbriki də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevadan alıb. Birinci vitse-prezidentin təbrikləri və salamları məktəbin kollektivinə çatdırılıb.

Məktəbin müəllimi Ceyran Məmmədova sevincini bu sözlərlə bölüşüb: "Bilik günü"ndə həm müəllim, həm də bir valideyn kimi çox sevinliyəm. Çünki illərdir dərs dediyim məktəbimiz əsaslı təmirdən sonra müəllimlərin və şagirdlərin ixtiyarına verilib. Bu il həm də mənim dörd nəvəm ilk dəfə bu məktəbə qədəm qoyur. Əminəm ki, bu cür müasir tədris şəraitinin yaradıldığı məktəbdə həm nəvələrim, həm də bütün şagirdlər yüksək nəticə göstərəcəklər. Çünki məktəbimizdə bunun üçün hər cür şərait yaradılıb. Burada müasir fənn kabinetləri, sinif otaqları, laboratoriyalar, idman zalı var. Yaradılmış bu gözəl şəraitə görə Mehriban xanım Əliyevaya bütün kollektivimiz adından minnətdarlığımızı bildirirəm".



Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncədə daha bir məktəb əsaslı təmir olunaraq yeni tədris ilində şagird və müəllimlərin ixtiyarına verilib. Bu, Gəncə şəhər Samir Valiyev adına 34 nömrəli tam orta məktəbdir.

1984-cü ildə inşa olunan məktəb binasında bu ilin may ayından əsaslı təmir işləri həyata keçirilib. 640 şagird yerlik məktəbdə davam etdirməkdən çox şad olduqları üçün məktəblərdə olduğu kimi, bizim də məktəbimizdə müasir şərait yaradılmasını arzulayırdım. Builki tədris ili məktəbimizin müəllim-şagird kollektivi üçün ikiqat sevinci oldu. Artıq bizim də tam müasir məktəbimiz var. İndi biz daha həvəslə oxuyacaq, gələcəkdə ali məktəblərə yüksək balla daxil olmağa çalışacağıq".

Məktəbin şagirdi İlhamə Ələsgərova yeni tədris ilində təhsilini bu cür müasir məktəbdə davam etdirməkdən çox şad olduğunu bildirmişdir: "Məktəbimizin əvvəlki binası təmirsiz olduğu görə keyfiyyətli təhsil ala bilmirdik. Xüsusən də ayrı-ayrı fənlər üzrə kabinetlərimiz olmadığına görə dərslərimizi təcrübi deyil, yalnız nəzəri öyrənirdik. Şəhərimizdəki digər məktəblərdə olduğu kimi, bizim də məktəbimizdə müasir şərait yaradılmasını arzulayırdım. Builki tədris ili məktəbimizin müəllim-şagird kollektivi üçün ikiqat sevinci oldu. Artıq bizim də tam müasir məktəbimiz var. İndi biz daha həvəslə oxuyacaq, gələcəkdə ali məktəblərə yüksək balla daxil olmağa çalışacağıq".

Şagird Elvin Səfərov: "Bu gün həm "Bilik günü", həm də məktəbimizin əsaslı təmirdən sonra istifadəyə verildiyi gündür. Hər iki əlamətdən günümüzün sevinclidir. Hazırda biologiya kabinetində builki tədris ilində ilk darsimizi keçirik. İndi bizim biologiya kabinetini, eləcə də digər fənn kabinetləri, laboratoriyalar lazım olan bütün avadanlıqlarla, tədris vasitələri ilə təmin olunub. Məktəbimizin müasir idman meydançası və idman zalı bizim həm sağlamlığımızı, həm də idman növləri ilə daha düzgün məşğul olmağımıza şərait

AZƏRTAC

Türkiyənin Vitse-prezidenti Fuat Oktay "ASAN xidmət" mərkəzi ilə tanış olub

□ **Sentyabrın 16-da Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay "ASAN xidmət" mərkəzi ilə tanış olub.**

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa "ASAN xidmət" mərkəzlərinin yaradılmasının məqsədləri, fəaliyyət istiqamətləri, innovasiyaların tətbiqi barədə məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından "ASAN xidmət"-in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Bu günədək 33 milyona yaxın vətəndaş müraciəti qeydə alınıb.

Görüşdə agentlik ilə qardaş ölkənin müvafiq qurumları arasında uğurlu əməkdaşlıqdan bəhs olunub və "ASAN xidmət" modelinin Türkiyədə tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Diqqətə çatdırılıb ki, iyunda Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Türkiyənin Neqliyyat və İnfrastruktur Nazirliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi arasında dövlət xidmətlərinin göstərilməsi və elektron hökumət sahəsində əməkdaşlıq



haqqında Niyət Protokolu imzalanıb. Həmçinin həmin forum çərçivəsində dövlət xidmətlərinin göstərilməsi üzrə ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyət Bəyannaməsi imzalanıb. Türkiyə Respublikasının da tərəfdar olduğu assosiasiyanın yaradılması ilə dövlət xidmətlərinin göstərilməsi sahəsi üzrə unikal əməkdaşlığın qurulması, müvafiq sahədə səmərəli

idarəetmə üzrə müasir çağırışları və vacib problemləri müzakirə etmək üçün ekspertlərin, mütəxəssislərin institusional şəbəkələşməsinin yaradılması nəzərdə tutulur.

Qonaq, həmçinin "ABAD" publik hüquqi şəxs, "ASAN Radio" və "ASAN Təlim-Tədris Mərkəzi"-nin fəaliyyəti ilə tanış olub.

AZƏRTAC

Bakıda Azərbaycan–Türkiyə biznes forumu keçirilib



□ **Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın Azərbaycana rəsmi səfəri çərçivəsində sentyabrın 16-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Türkiyə biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki ölkədən ticarət, sənaye, energetika, nəqliyyat və logistika, tikinti, kənd təsərrüfatı, maliyyə, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən 300-dək iş adamı iştirak edib.**

AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev və Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının rəhbəri Nail Olpak biznes forum iştirakçılarını salamlaraq təmsil etdikləri qurumların fəaliyyəti və iş adamları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində bu qurumların həyata keçirdiyi tədbirlər barədə danışıblar.

Biznes forumda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin iki ölkə arasındakı münasibətlərə yüksək qiymət verərək müəyyənlaşdırdığı "Bir millət, iki dövlət" prinsipi əlaqələrimizin inkişafında möhkəm təməldir. Dövlət başçılarının səmimi dostluq münasibətləri, əməkdaşlığın genişləndirilməsi istiqamətində verdikləri tapşırıqlar Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşdirilməsini şərtləndirən əsas amillərdir. Hər iki ölkədə prezident seçkilərindən sonra dövlət başçısı səviyyəsində ilk səfərlərin qarşılıqlı olaraq həyata keçirilməsi ənənəsi onu göstərir ki, bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir, ən yaxın münaqişələr və qardaş dövlətlərdir. Bu gün keçirilən tədbirdə Türkiyənin Vitse-prezidentinin iştirakı bu əməkdaşlığa ən yüksək səviyyədə verilən dəstəyini göstəricisidir.

Nazir iqtisadi əlaqələrin inkişafında Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının səmərəli platforma olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu gün Komissiyanın Bakıda keçirilməsi 8-ci ildə mütəlif sahələrdə əməkdaşlıq nəzərdə tutan iqtisadi fəaliyyət planının qəbulu titarətərdəli Münaqişə Planının inkişafına, gələcəkdə yeni birgə layihələrin reallaşdırılmasına öz töhfəsini verəcək.

Ş. Mustafayev vurğulayıb ki, Azərbaycan iki Türkiyə ölkələrimiz və dünya üçün böyük əhəmiyyət kəsb edən strateji layihələrlə birgə həyata keçirir. Bu baxımdan Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Ərzurum, Azəri-Cırağ-Günəşli, Bakı-Tbilisi-Ceyhan, "Star", "Petkim", Azərbaycan-Gürcüstan-Türkiyə enerji körpüsü kimi strateji layihələr xüsusi qeyd edilməlidir. Bu layihələr və təşəbbüslər regional əməkdaşlığı möhkəmləndirir və sabitliyi təmin edir.

İqtisadiyyat naziri ikitərəfli əməkdaşlıqda iqtisadi-ticarətin əhəmiyyətli yerini və Türkiyənin ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğunu, görülmüş işlər nəticəsində bu sahədə artımın davamlı xarakterini diqqətə çatdırıb. Belə ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 2017-ci ilə müqayisədə 28 faiz artaraq 3,4 milyard dollar təşkil edib, artım tendensiyasının davam etdiyi bu ilin ilk 7 ayında isə bu göstərici keçən ilin eyni dövrünə nisbətən 33 faiz artaraq 2,3 milyard dollara

çatıb. Bununla belə, qarşılıqlı ticarətin daha da genişləndirilməsi, strukturu-nun şaxələndirilməsi əsas hədəfimizdir. İmzalanması planlaşdırılan Preferensial Ticarət Sazişi bu hədəflərin reallaşdırılmasına töhfə verəcək: "Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, nəqliyyat, kənd təsərrüfatı və sair sahələrdə 3040 Türkiyə kapitallı şirkət fəaliyyət göstərir ki, bu göstərici üzrə Türkiyə birinci yerdədir. Türkiyə şirkətləri Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilən və dəyəri 15,5 milyard dollar olan 300-dək layihədə podratçı qismində iştirak etməklə, bu sahədə də liderlik edirlər. Ölkələrimiz arasında uğurlu investisiya əməkdaşlığı həyata keçirilir. Türkiyə şirkətləri Azərbaycan iqtisadiyyatına 12,2 milyard dollar sərmayə yatırır. Azərbaycan qeyri-neft sektoruna sərmayə qoyanlar arasında qardaş ölkə birinci yerdədir. Azərbaycanın xaricdə ən çox investisiya yatırdığı ölkə məhz Türkiyədir və ölkəmizin Türkiyə iqtisadiyyatına investisiyaları 15,1 milyard dollar təşkil edir".

Diqqətə çatdırılıb ki, biznes forum-ların, ticarət missiyalarının, sərgilərin təşkili, eləcə də AZPROMO və KOBIA ilə Türkiyənin DEİK, KOSGEB və digər aidiyyəti qurumları arasında əməkdaşlıq ticarət dövrüyyəsinin və qarşılıqlı investisiya qoyuluşunun daha da artırılmasına böyük töhfə verir. Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində işğaldan azad olunmuş və Prezident İlham Əliyevin sərəncamlarına uyğun olaraq bərpa olunmuş, su, qaz, elektrik, yol və digər infrastruktur yaradılmış Cüceq Mərcanlı kəndində kiçik sahibkarlığın dəstəklənməsi və məşğulluğun təmin edilməsi məqsədilə Türkiyənin dəstəyi ilə həyata keçirilən layihələr bu sahədəki əməkdaşlığa yaxşı nümunədir.

Ş. Mustafayev nəqliyyat-tranzit sahəsinin ikitərəfli münasibətlərdə böyük potensiala malik olan istiqamətlərdən biri olduğunu qeyd edib. Azərbaycan və Türkiyə əlverişli coğrafi mövqeyə malik olmaqla regionun mühüm nəqliyyat və logistika mərkəzlərinə çevrilib. Ötən il Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 3000-dək konteyner, bu ilin 8 ayında isə 2500-dən çox konteyner daşınıb. Cari ilin yanvar-iyul aylarında Türkiyədən Orta Asiyaya və əks istiqamətdə TİR ilə 171 min ton yük daşınıb ki, bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 123 faiz çoxdur.

Turizm sahəsində əməkdaşlığı qeyd edən nazir sentyabrın 1-dən Azərbaycana səfər edən Türkiyə vətəndaşlarına viza tələbinin ləğv edilməsinin həm sahibkarlıq, həm də turizm sahələrində ciddi irəliləyişlərə gətirib çıxaracağını, bu addımın Azərbaycan Respublikası Prezidentinin qardaş Türkiyə Respublikası ilə əməkdaşlığa verdiyi önəm və yüksək

diqqətin göstəricisi olduğunu vurğulayıb. Ş. Mustafayev Azərbaycanda həyata keçirilən islahatlar, əldə olunan nailiyyətlər, ölkəmizin geniş tranzit potensialı, reallaşdırılan regional layihələr barədə məlumat verib. Bildirib ki, Azərbaycan Cənubi Qafqazın siyasi və iqtisadi mərkəzidir. Cənubi Qafqazın UDM-ində Azərbaycanın payı 60 faizdən çoxdur. Coğrafi-iqtisadi mövqe, böyük tranzit potensialı, nəhəng regional layihələr və əlverişli biznes mühiti kimi amillər xarici investisiyaların Azərbaycana cəlb olunmasına töhfə verir. Müstəqillik illərində Azərbaycana yatırılmış investisiyaların həcmi 263 milyard dollar olub ki, bunun da yarısı xarici sərmayələrdir. Bu, xarici investorların Azərbaycan iqtisadiyyatına olan inamının göstəricisidir.

Qeyd olunub ki, Azərbaycanın uğurları beynəlxalq maliyyə institutları tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edilib. Nazir iki qardaş ölkə arasında iqtisadiyyatın bir çox sahələrində, o cümlədən ticarət, investisiya, kiçik və orta biznes, enerji, nəqliyyat, kənd təsərrüfatı, qida istehsalı, sənaye, təhsil, turizm, İKT, maliyyə və digər sahələrdə əməkdaşlıq imkanlarının geniş olduğunu diqqətə çatdırıb. O, hər iki ölkənin işgüzar dairələrini bu imkanlardan yararlanmağa və qarşılıqlı faydalı birgə layihələri həyata keçirməyə, müştərk müəssisələr yaratmağa dəvət edib.

Ş. Mustafayev, həmçinin bildirib ki, Azərbaycan tərəfi Naxçıvan Muxtar Respublikasının iqtisadi təhlükəsizliyinin gücləndirilməsi istiqamətində Türkiyənin özəl sektoru ilə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdır və bu kontekstdə türk iş adamlarına muxtar respublikada müxtəlif sahələrdə istehsal olunan keyfiyyətli məhsullar təklif edilir.

Türkiyənin Vitse-prezidenti Fuat Oktay biznes forum iştirakçılarını salamlayaraq Azərbaycanı omdan məmnunluqla ifadə edib, qardaş xalqlarımızı möhkəm mədəni-tarixi əlaqələrin birləşdirdiyini vurğulayıb. Vitse-prezident Türkiyə-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, əməkdaşlığın genişləndirilməsində dövlət başçılarının qarşılıqlı səfərlərindən, aparılan danışıqların mühüm əhəmiyyətini qeyd edib: "Türkiyə və Azərbaycan arasında iqtisadi ticarət əməkdaşlığı uğurla inkişaf edir, qarşılıqlı investisiya qoyuluşları həyata keçirilib, hər iki ölkənin iştirakı ilə enerji və nəqliyyat sahəsində global və regional əhəmiyyətli meqa layihələr reallaşdırılır".

F.Oktay bu gün rəhbərlik etdiyi Türkiyə nümayəndə heyətinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edildiyini vurğulayıb, əməkdaşlığın genişlənməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb.

Türkiyənin Vitse-prezidenti, həmçinin bu gün Bakıda keçirilən Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının növbəti iclasının iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin daha da dərinləşməsinə xidmət etdiyini qeyd edib.

F.Oktay biznes forumun əməkdaşlığın genişləndirilməsi istiqamətində əhəmiyyətli olacağını vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika, ticarət, rüdəfə sənayesi və digər sahələrdə əlaqələrin inkişafı üçün geniş potensialı vurğulayıb, biznes dairələrini daha fəal əməkdaşlığa, birgə investisiyaların yatırılmasına dəvət edib.

Biznes forum iş adamları arasında ikitərəfli görüşlərə davam edib, sahibkarlar əməkdaşlığın genişləndirilməsi və yeni əlaqələrin qurulması məsələlərində dair müzakirələr aparılıb.

AZƏRTAC

Dövlətimiz gənc nəslin layiqli təhsil alması üçün geniş imkanlar yaradıb

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – İcra katibi Əli Əhmədov bildirib ki, sentyabrın 16-sı Azərbaycanda yeni dərs ilinin başlanğıcı, Bilik günüdür. İlk dəfə məktəbə gedenlər başda olmaqla bütün şagirdləri və onların valideynlərini bu münasibətlə təbrik edirəm.



Əli Əhmədov qeyd edib ki, təhsil, bilik müasir cəmiyyətin ən böyük sərvətidir. "Dövlətimiz gənc nəslin layiqli təhsil alması üçün geniş imkanlar yaradıb. Bu gün məktəb partaları arxasında oturan yeniyetmələr, universitetlərdə oxuyan tələbələr gələcəkdə Azərbaycanın inkişafına və tərəqqisinə böyük töhfə verəcək, dövlətimizin keşiyində layiqincə duracaqlar".

Baş nazirin müavini vurğulayıb ki, məktəbə qayıdış təhsil, cəmiyyətin hər bir üzvünün işi olmalıdır. "İnanıram ki, hər birimizin səyləri nəticəsində yaxşı oxumaq, müasir biliklərə yiyələnmək istəyi yetişməkdə olan nəslin əsas fərqləndirici xüsusiyyəti olacaq. Gəlin, uşaq və gənclərimizdə kitabə məhəbbəti, biliklərə həvəsi birlikdə gücləndirək".

"Xalq qəzeti"

Ağ şəhərdə yeni məktəb binasının layihəsi təqdim olundu



Ərazidə tikiləcək

məktəb binasının ümumi sahəsi 15 000 kv. metr təşkil edir. Müasir üslublu məktəb binasının qarşısında layihələndirilmiş xüsusi dizaynlı meydan məktəblilərin sevimli görüş məkanına çevriləcək. Məktəb sahəsində özəl landşaft, şagirdlər üçün futbol və basketbol meydançaları, eləcə də qaçış yolu layihələndirilib. 1536 şagird yeri olan məktəbdə tədris və fənn otaqları, laboratoriyalarla yanaşı, inzibati otaqlar, bədi dərnekler, yeməxana, idman və akt zalı fəaliyyət göstərəcək.

Məktəb binası Mərkəzi Park Kvartalındakı Paris



Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişli Ağ şəhər ərazisində sosial infrastruktur obyektlərinin tikintisi çərçivəsində növbəti təhsil ocağının layihələndirilməsi başa çatıb və yaxın zamanda tikintisinə başlanılması nəzərdə tutulur. Tam orta təhsil məktəbinin layihə konsepsiyası Türkiyənin BUDA Mimarlık şirkəti, tam layihəsi isə Azərbaycanın ArchiCO mühəndislik şirkəti tərəfindən işlənilib.

evlərinin ətrafında, Süleyman Vəzirov küçəsində yerləşəcək. Nəqliyyat baxımından məktəbə rahat piyada gəlişi, avtomobillərin hərəkəti, valideynlər üçün avtoparkinq yerləri və ictimai nəqliyyat üçün dayanacaq təşkil olunacaq.

Bu Ağ şəhər ərazisində

fəaliyyət göstərən Fransız Liseyi və Kaspi Liseyindən sonra 3-cü məktəb olacaq. Gələcəkdə Ağ şəhərdə daha 2 məktəbin və uşaq bağçalarının layihələndirilməsi nəzərdə tutulub.

"Xalq qəzeti"

Böyük zəfərimizin 101-ci ildönümü

Türkiyə qaziləri yallı halayına qoşulublar

Azərbaycan və Türkiyə Respublikalarının dövlət bayraqları ilə bəzədilmiş amfiteatrda əsl bayram əhval-ruhiyyəsi yaşanıb. Hərbi orkestr Türkiyədən gəlmiş qaziləri, istifadə olan türk paşalarını, Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Ordusu rəsmilərini, qeyri-hökumət təşkilatları və ictimaiyyət nümayəndələrini 101 il öncənin əsgər mahnı və marşları ilə qarşılayıb.

Layihənin müəllifi, Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdcüsü polkovnik Abdulla Qurbanı 1918-ci ilin 15 sentyabr gününü Bakının qurtuluş günü kimi səciyləndirərək, bu günün ölkəmizin XX əsr tarixində şərəfli bir gün olduğunu böyük fəxarət hissi ilə qeyd edib.

"101 il öncə Azərbaycan Əlahidde Korpusu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaləri erməni-bolşevik işğalından xilas etdi. Azərbaycan və Türkiyə əsgərlərinin, zabidlərinin qəhrəmanlığı, rəşadətli nəticəsində Bakı tamamilə azad olundu. Tarixi düşmənlərimizin arzu-ları gözlemlənirdi, onlar mənfur niyyətlərini həyata keçirə bilmədilər.



Müdafiə Nazirliyinin və Türkiyənin Azərbaycan səfirliyinin birgə təşkilatçılığı ilə Bakının bolşevik-daşnak işğalından azad edilməsinin 101-ci ildönümü münasibəti ilə sentyabrın 15-də təntənəli mərasim keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Bakı Qarnizonundakı hərbi hissələri, qoşunları təmsil edən əsgər və zabıtlar, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları Türkiyə səfirliyində Mustafa Kamal Atatürkün və Nuru paşanın abidələrini ziyarət edib, Nuru paşa salonu ilə tanış olublar.



Müstəqilliyini yenidən elan etmiş Azərbaycan Xalq Cümhuriyyətini beşikdə böyümək istəyən nankor qüvvələr qəhrəman "məhəmmetçiyin" və Azərbaycan Ordusunun ilk döyüşçülərinin qarşısında duruş gətirə bilmədilər. Neçə-neçə şəhidlər verilsə də, Qafqaz İslam Ordusunun əsgər və zabıtları ruhdan düşmədi, bir addım da olsun geri çəkilmədi, döyüş meydanlarında Anadolu türklərinin qanı azərbaycanlıların qanına qarışdı.

15 sentyabr Bakının işğaldan azad edilməsi günü sevinci və kədəri bir olan, bir millət, iki dövlətin, Azərbaycan və Türkiyə xalqlarının müştərek zəfər bayramı gündür. Bakının qurtuluşundan əsrdən artıq bir vaxt ötsə də, xalqımız "Qan ilə qazandıq zəfəri, verməyiz əldən!" şüarı ilə vuruşmuş türk və azərbaycanlı əsgərlərin xatirəsini həmişə əziz tutur, onları minnətdarlıqla yad edir. Biz

101 il öncə olduğu kimi 15 sentyabr gününü bu gün də birlikdə qeyd edirik, gələcəkdə də əziz bayram kimi qeyd edəcəyik. Bu, heç kimdə şübhə doğurmamalıdır", - polkovnik A.Qurbanı deyib.

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, ulu öndər Heydər Əliyevin, Nuru paşanın, həmçinin hər iki ölkənin şəhidlərinin xatirəsi saygı duruşu ilə yad edilib, hərbi orkestrin müşayiəti ilə dövlət himnləri ifa olunub.

Türkiyənin Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Erkan Özoral təntənəli mərasimə toplaşanları salamlayıb, əlamətdar günün münasibətilə təbrik edib, tədbirin təşkilində göstərdiyi köməyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə və təşkilatçılara minnətdarlığını bildirib.

Səfir qeyd edib ki, Bakının işğaldan azad edilməsi bütün türk dünü

yası və onun gələcəyi üçün tarixi bir hadisə idi. Bu, Azərbaycan-Türkiyə münasibətləri baxımından deyil, həm də dünya tarixi üçün önəmli bir hadisə idi. Bu, Azərbaycan və Anadolu türklərinin qardaşlığının, birliyinin, həmrəyliyinə bariz nümunəsi idi. Birinci dünya müharibəsinin bitməsindən sonra Osmanlı İmperiyası son günələrini yaşamasına, parçalanmaq təhlükəsi ilə üzləşməsinə baxmayaraq, ən yaxşı əsgərlərini Azərbaycana köməyə göndərdi. Onlar qardaş köməyinə gəldilər, döyüşdülər, yaralandılar, şəhid oldular. Ancaq qarşılıqlı qoyduqları məqsədə çatdılar. Bakı və ətraf rayonlar işğaldan azad edildi.

Daha sonra E.Özoral Türkiyədə Qurtuluş savaşına böyük dəstək vermisi və nəticədə Türkiyənin dünyaya xaritəsindən silinməsinə qarşı mübarizədə onlara böyük dəstək

olmuş Nəriman Nərimanova Mustafa Kamal Atatürkün bu köməyin əvəzini verməyini təklif etdiyi N.Nərimanovun ona "Paşam, türk millətində bir ənənə vardır, qardaş qardaşa borc verərsən, qardaş hər durumda qardaşın əlindən tutar" cavabını verdiyini xatırlayıb və bunun bir ənənə, örnək olduğunu bildirib.

Fəvqəladə və səlahiyyətli səfir ümummilli lider Heydər Əliyevin "Biz bir millət, iki dövlətlik" kəlamlarının hər iki ölkənin vətəndaşları üçün şüar olduğunu, bu qardaşlığın Azərbaycan və Türkiyə Respublikalarının prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən bu gün də uğurla davam etdirildiyini söyləyib.

İstifadə olan general-leytenant Yaşar Aydemirov, general-mayor Rasim Əliyev isə çıxışlarında Nuru paşanı və onun qəhrəman "məhəmmetçilərini" ehtiramla yad edib, Türkiyə təmsilçilərinə minnətdarlıqlarını bildirib və tədbir iştirakçılarına Müdafiə Nazirliyinin rəhbərliyinin təbriklərini çatdırıb.

Türk qaziləri adından söz alan Anadolu Aydınlar Ocağının rəhbəri, professor-doktor, istifadə olan polkovnik İbrahim Öztək Azərbaycan-Türkiyə qardaşlığına həsr etdiyi yeni şeirini oxuyub.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı




və rəqs ansamblının, "Səma" rəqs qrupunun və incəsənət ustalarının iştirakı ilə "Bir ərəkədə iki can - Türkiyə-Azərbaycan" adlı ədəbi-musiqili bədii program təqdim olunub. Türkiyə və Azərbaycan xalqlarının mahnıları, milli rəqslər və şeirlər mərasimi müşayiət edib.

Bakının qurtuluşu gününə həsr olunmuş təntənəli mərasimdə Türkiyədən gəlmiş, yaşları 80-90-ı haqlamış türk qaziləri yallı halayına qoşulub, "Nuru paşa", "Çırpınırdı Qara dəniz", "Qardaşlıq türküsü" mahnılarını ifa edənlərin səslərinə səs veriblər.

Bakının işğaldan azad edilməsinin 101-ci ildönümünə həsr olunmuş təntənəli mərasim Azərbaycan-Türkiyə qardaşlığının nümayişinə çevrilib.

"Xalq qəzeti"

Ordumuz genişmiqyaslı təlimlərə başlayıb



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən sentyabrın 16-dan Müdafiə nazirliyinin rəhbərliyi ilə Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, hərbi birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, sentyabrın 20-dək davam edəcək təlimlərə 10.000 nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, 120 müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yayılım atəş sistemi və minaatanlar, 20-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

"Xalq qəzeti"



Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olub

Bəyanatda deyilir: "2019-cu il sentyabrın 14-ə təsadüf edən Özbəkistan Respublikası tərəfindən Naxçıvan Sazisinin ratifikasiyasının tamamlanması Türkdilli Dövlətlərinin həmrəyliyinə möhkəmləndirilməsində növbəti əlamətdar hadisə oldu. Belə ki, 2009-cu ildə Naxçıvan Sazişi ilə əsas qoyulan və indiyə qədər Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin üzv olduğu TDƏŞ-ə daha bir türkdilli ölkə - Özbəkistanın qoşulmaq qərarı açıqlandı. Bu qərar münasibətilə qardaş Özbəkistanı təbrik edirik.

Özbəkistan Respublikasının Türk Şurasında təmsil olunmaq qərarı dərin çoxəsrlik köklərə əsaslanan mədəni və tarixi qardaşlığımızı müasir zamanın tələblərinə uyğun olaraq Türkdilli Dövlətlərin xalqlarının rifahı naminə daha da inkişaf etdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.



Özbəkistanın TDƏŞ-ə qoşulması barədə bu tarixi qərarının, məhz Naxçıvan Sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf etməsi Azərbaycan Respublikası üçün xüsusi rəsmi mənə daşıyır. Bu il oktyabrın 15-də Bakıda keçiriləcək Türk Şura-

sının 7-ci Zirvə görüşündə Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə qardaş Özbəkistanın nümayəndə heyətini salamlamaq bizim üçün şərəfli və xoş bir fürsət olacaqdır.

"Xalq qəzeti"

Azərbaycanın "Avroviziya-2020"də iştirakı rəsmən təsdiqlənib



Azərbaycanın "Avroviziya-2020" mahnı müsabiqəsində iştirakı rəsmən təsdiqlənib. İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinə verilən məlumata görə, gələn il mayın 12-dən 16-dək Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək mahnı müsabiqəsində ölkəmizin iştirakı qeydə alınıb.

"Avroviziya" mahnı müsabiqəsi 12, 14 və 16 may tarixlərində Rotterdam şəhərində "Ahoy Arena"-da keçiriləcək.

Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan "Avroviziya"-nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

"Xalq qəzeti"

Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib



□ **Sentyabrın 16-da Daxili İşlər Nazirliyində (DİN) “Mülkiyyət əleyhinə olan cinayətlərin və qeyri-əşkar şəraitdə baş vermiş xırda tələmələrin qarşısının alınması və açılması”nın, həmçinin “Polis sahə rəisləri və inspektorları tərəfindən inzibati qanunvericiliyin tətbiqi sahəsində görülmüş işlər”in vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.**

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müzakirəyə çıxarılan məsələlərin aktuallığını, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm istiqamətləri əhatə etdiyini diqqətə çatdırıb. O, müvafiq sahələrdə əməliyyat-xidməti fəaliyyətin məqsədyönlü təşkilinin insan hüquq və azadlıqlarının, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafələrinin etibarlı qorunması, bütövlükdə vətəndaş məmnunluğunun təmin edilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Gündəlikdəki məsələlərlə bağlı Baş

bütövlükdə layihəyə yerinə yetirildiyini, cinayətkarlıqla mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında əldə olunmuş müsbət nəticələrin hesabata dövründə də qorunub saxlanıldığını diqqətə çatdırıb. O, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adam öldürmələrin 13,8, adam öldürməyə cəhdlərin 18,5, qəsdən sağlamlığa ağır zərərvermələrin 1,8, odlu silahın tətbiqi ilə törədilən cinayətlərin 7,5, mülkiyyət əleyhinə olan cinayətlərin 12,2, o cümlədən quldurluqların 7, hədə-qorxu ilə tələb etmələrin 19, dələduzluqların 27 faiz azaldığını, habelə cinayətlərin açılmasının yüksək olduğunu qeyd edib.

Daxili İşlər naziri gündəlikdəki məsələlər üzrə görülən işlərin ümumilikdə qənaətbəxş olduğunu, eyni zamanda, bəzi ərazi orqanlarında müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu diqqətə çatdıraraq on-

ların aradan qaldırılması üçün adekvat tədbirlərin görülməsini tələb edib.

İlk növbədə, cari ilin ötən dövründə bir tona yaxın narkotik vasitənin qanunsuz dövriyyədən çıxarıldığını bildiren nazir bu sahədə fəaliyyətin nəticələrinin tam qənaətbəxş olmadığını, antinarkotik təbliğatın gənclər arasında, təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə gücləndirilməsinin vacibliyi, xüsusən cinayətkar qruplaşmaların yeni metodlardan - internet informasiya resurslarından istifadə etməklə narkotiklərin satışını həyata keçirmək cəhdlərinin qarşısının alınması üzrə icrası zəruri tədbirlər barədə konkret tapşırıqlar verib.

Azərbaycan Prezidentinin qarşıya qoyduğu əsas vəzifələrdən birinin də vətəndaş məmnunluğunun təmin edilməsi olduğunu xatırladan nazir bütün müraciətlərə operativ baxılıb qanuni qərarların qəbul olunmasının, cinayətlər nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanın istintaq və təhqiqat prosesində ödətdirilməsinin, polisın səlahiyyətinə aid məsələlərlə əlaqədar göstərilən xidmətlərin nümunəvi təmin edilməsinin hər bir orqan rəisinin gündəlik nəzarətində saxlanılmasının vacibliyini nəzərə çatdırıb.

General-polkovnik Vilayət Eyvazov əmin olduğunu bildirib ki, daxili işlər orqanlarının şəxsi heyəti qanunvericilikdə nəzərdə tutulan məsul vəzifələrin və qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layihəyə gələcək, ölkədə sabitliyin və əmin-amanlığın, dövlətin və vətəndaşların qanuni mənafələrinin hüquqazidd əməllərdən etibarlı qorunması üçün bundan sonra da qüvvə və bacarığını əsirgəməyəcək, daha böyük əzmle çalışacaq.

Xalqımızın tolerantlığının ön planda təsvir edildiyi “Yüksəliş” romanı çapdan çıxıb

□ **Bakıdakı “AFpoliGRAF” mətbəəsində Yalçın Nəbiyev və Elmira Hacıyevanın “Yüksəliş” (“Vosxojdeniye”) romanı nəşr edilib.**

AZƏRTAC xəbər verir ki, romanda cərəyan edən hadisələr müxtəlif ölkələrdə, əsasən Azərbaycan, İsrail və Almaniya baş verir və XX əsrin əvvəllərindən bu günümüzdək olan dövrü əhatə edir.

Romanda dostluq və sevgi, sədaqət və satqınlıq, fədakarlıq və xəyanətdən bəhs olunur. Təkcə romanın baş qəhrəmanlarının obrazları deyil, həm də ilk baxışda təsadüfi görünən, amma ümumi ab-hava ilə vəhdət təşkil edən personajlar da maraq doğurur. Romanın vaxtilə Azərbaycanda böyüyüb boya-başa çatmış

baş qəhrəmanları hazırda İsraildə yaşayır, bizneslə məşğul olur və tarixi vətənləri ilə iqtisadi əlaqələr qururlar. Əsərin müəllifləri bakılıların, hətta ölkə hüdudlarından kənarda olsalar belə, mentalitetini, həmçinin xalqımıza xas olan tolerantlığı qoruyub saxladıklarını təsirli vasitələrlə oxucuların diqqətinə çatdırı biliblər.

Romanda müxtəlif xalqların bənərsiz milli mənəvi dəyərləri, məişəti və adət-ənənələri təfərrüatı ilə və xüsusi məhərratla təsvir edilib.



Azərbaycan Dillər Universiteti boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edir

1	Təhsil -2 fakültəsi	dekan
2	Azərbaycan dilçiliyi kafedrası	kafedra müdiri
3	Filologiya fakültəsi nəzdində ingilis dilinin leksikologiyası və üslubiyatı kafedrası	müəllim - 1,5 ştat
4	İngilis dilinin fonetikasi kafedrası	müəllim - 2 ştat
5	Fransız dilinin fonetikasi və grammatikasi kafedrası	professor - 1 ştat
6	Fransız dilinin leksikologiyası və üslubiyatı kafedrası	professor - 1 ştat
7	German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrası	baş müəllim - 0,5 ştat
8	Filologiya fakültəsi nəzdində xarici dillərinin tədrisi metodikasi kafedrası	dosent - 0,5 ştat, baş müəllim - 1 ştat, müəllim - 0,5 ştat
9	Təhsil-1 fakültəsi nəzdində xarici dillərin tədrisi metodikasi kafedrası	baş müəllim - 2ştat, müəllim - 0,5 ştat
10	Təhsil-2 fakültəsi nəzdində xarici dillər kafedrası	baş müəllim - 1 ştat, müəllim - 1,25 ştat
11	Filologiya fakültəsi nəzdində xarici dillər kafedrası	baş müəllim - 0,5 ştat, müəllim - 0,5 ştat
12	Tərcümə fakültəsi nəzdində xarici dillər kafedrası	baş müəllim - 2,5 ştat
13	Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsi nəzdində xarici dillər kafedrası	müəllim - 3ştat
14	Regionşünaslıq kafedrası	baş müəllim - 1,5 ştat
15	Beynəlxalq münasibətlər kafedrası	müəllim - 1,5 ştat
16	Xarici ölkələr ədəbiyyatı kafedrası	dosent - 1 ştat, baş müəllim - 1 ştat, müəllim - 2 ştat
17	Ümumi dilçilik kafedrası	dosent - 0,5 ştat, baş müəllim - 1 ştat, müəllim - 0,5 ştat
18	Pedaqogika kafedrası	dosent - 1,5 ştat, baş müəllim - 1 ştat, müəllim - 0,5 ştat
19	İnformasiya texnologiyaları kafedrası	dosent - 2 ştat, baş müəllim - 2,5 ştat
20	Mülki müdafiə və tibbi biliklərin əsasları kafedrası	baş müəllim - 1 ştat, müəllim - 1 ştat
21	Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrası	dosent - 1 ştat, müəllim - 0,5 ştat
22	Psixologiya kafedrası	dosent - 0,5 ştat

Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini Azərbaycan Respublikası təhsil nazirinin 7 avqust 1996-cı il tarixli, 401 sayılı əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor – müəllim vəzifələrinin tutulması qaydaları haqqında” əsasnamənin və Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 15 noyabr 2017-ci il tarixli ,5/5 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”nın tələblərinə uyğun bu elan qəzetdə dərc olunduğu gündən 30 gün keçənədək rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı ünvana müraciət edə bilərlər.

Bakı şəhəri, AZ1014, R.Bəhbudov küçəsi 134, telefon- 441-22-78 (əlavə -230) 441-22-79 (əlavə -230).
Müsabiqədə yüksək peşə-ixtisas hazırlığına, elmi adı və dərəcələrə, lazımi elmi-pedaqoji, idarəetmə təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin müvafiq qanunvericiliyin tələbləri gözənilməklə xarici ölkə vətəndaşları da iştirak edə bilərlər.

Gəncə Dövlət Kukla Teatrı AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot -1. Gəncə Dövlət Kukla Teatrı üçün sistemləşdirilmiş, peşəkar işıq, səs, video və səhnə avadanlığının satın alınması.
Tender iştirakçılarının təklif olunur ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vasitəsilə internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı 100 manatdır.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
Unvan-Gəncə şəhəri, Əhməd Cəmil küçəsi 105. Gəncə Dövlət Kukla Teatrı
VÖEN-2300428631
H/h-Az83AIB133010019442700245127
"Kapital Bank" ASC-nin Gəncə filiali
Kod-200275
VÖEN-9900003611
M/h-Az37NABZ01350100000000001944
S.W.I.F.T-ALIBAZ22X
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən

Tender komissiyası

Qax RİHB-nin Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi

şəhərdə abadlıq işlərinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot – 1. Qax şəhərinin M.Dilbazi və M.Rahim küçələrində abadlıq işlərinin satın alınması.
Lot- 2. Qax şəhərinin İ.Mustafayev küçəsində abadlıq işlərinin satın alınması.
Tender iştirakçılarının təklif olunur ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçılar lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı hər bir lot üçün 150 manatdır.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
Qax YXO
H/h-AZ 20AIB32051019447100201171
VÖEN- 430088051

Bank- "Kapital Bank"ın Qax filiali
Kod- 200714
VÖEN- 9900003611
M/h- AZ 37 NABZ 01350100000000001944
S.W.I.F.T- ALIBAZ 2X
İştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifinin bank zəmanəti (1 faiz həcmində) zərflər açılan tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanları tərəfindən arayış;

-iddiaçılalrın son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçılalrın son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçılalrın müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalınan təşkilata ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanunu uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 23 sentyabr 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatı sənədlərini isə 2 oktyabr 2019-cu il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçılalrın təklifləri 3 oktyabr 2019-cu il saat 11.00-da açıqlacaqlar. İddiaçılar açılışın nəticələri Portal vasitəsilə tanış ola bilərlər.

Qeyd – tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurları yalnız elektron qaydada portal vasitəsilə aparılır.
E-şərtlər toplusunu 4 sentyabr 2019-cu il saat 11.00-dan sonra əldə etmək olar.

Tender komissiyası

“Kürdəmir Regional Aqrar Elm və İnnovasiya Mərkəzi kənd təsərrüfatı texnikası və toxum materiallarının satın alınması xərclərinin ödənilməsi üçün kotirovka sorğusu elan edir


Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər "Kürdəmir Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin Kürdəmir rayonu, Gəris-Əyribənd kəndindəki inzibati binasına müraciət edə bilərlər (əlaqələndirici şəxs: Aışa Həsənova, telefon-994(55)278-00-04 faks: 994(55)278-00-04.
Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyən şəxslər imzalanıb möhürlənmiş kotirovka təkliflərini (əlavə olaraq qiymət cədvəli və şərtlər toplusunda göstərilən sənədlər) 21 sentyabr 2019-cu il saat 15.00-dan gec

olmamaq şərtlə təqdim etməlidirlər.
Təklif zərfləri Kürdəmir rayonu, Gəris-Əyribənd kəndi "Kürdəmir Regional Aqrar Elm və İnnovasiya Mərkəzi"nin inzibati binasının 2-ci mərtəbəsinə 22 sentyabr 2019-cu il saat 17.00-da açıqlacaqlar. Kotirovka sorğusunda tələblərə cavab verən iştirakçılardan ən aşağı qiymət təklif edən malməhdəran qalib hesab olunaçaqdır.
Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmıdan geri qaytarılacaqdır.



Böyük Britaniya

Kameronun memuarları çap olunub



Böyük Britaniyanın sabiq Baş naziri David Kameronun memuarları çap olunub. Bildirilir ki, "For the record" – "Qeyd üçün" adlı kitabda Kameronun bir çox xatirələri öz əksini tapıb. O, memuarlarında hazırkı Baş nazir Boris Conson və Nazirlər Kabinetinin üzvü Maykl Qov haqqında da

fikirlərini bildirib.

Qeyd edək ki, David Kameron son 200 illik dövrdə Böyük Britaniyanın ən gənc Baş naziri olub. **Məlumatı BBC yayıb.**

Türkiyə

"S-400" gələn il aktivləşdiriləcək

Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə "S-400" "Triumf" zenit-raket komplekslərinin ikinci və sonuncu partiyasının Ankaraya çatdırılması prosesi tamamlanıb. "S-400" sistemlərinin 2020-ci ilin aprel ayında aktivləşdiriləcəyi bildirilib. Qeyd edək ki, şənbə günü Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "CNN Türk" telekanalına açıqlamasında ABŞ-in etirazına baxmayaraq, "S-400"-lərin 2020-ci ilin aprelində aktivləşdiriləcəyini deyib. **Xəbəri "Haber7.com" verib.**



Yaponiya

"Nissan" şirkətinin rəhbəri istefa verib



"Nissan" şirkətinin rəhbəri Hiroto Saikava istefa verib. Bildirilir ki, onu müvəqqəti olaraq həm "Nissan", həm də "Renault" şirkətlərinin direktorlar şurasının üzvü Yasuhiro Yamaçüi əvəzləyib. Qeyd edilir ki, "Nissan" şirkətinə yeni direktor gələn ayın sonlarında təyin ediləcək. **Məlumatı "Jiji-press" yayıb.**

İsveçrə

ÜST xəbərdarlıq edir



Son vaxtlar gənclər arasında elektron siqaret aludəçilərinin sayı artıb. Bu, çox təhlükəlidir və ağır nəticələri var. Bu bəyanatla Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çıxış edib. Təşkilat rəsmiləri qeyd edirlər ki, insanlar elektron siqaretlərdən bu zərərli verdişdən qurtulmaq üçün istifadə edir. Lakin nəticədə onlar bu dəfə məhz elektron siqaret aludəçisinə çevrilirlər. Qeyd edilir ki, nəticədə elektron siqaretin buxarı tənəffüs yollarının və ağciyərlərin selikli qışasını məhv edir, ürək-damar və onkoloji xəstəliklər riskini artırır. **Xəbəri "Medikforum" verib.**

İspaniya

La Liqa tarixində ilk



Frenki de Yonqa məhsuldar ötürmə edib. **Məlumatı "Marca" yayıb.**

Hazırladı:
Elçin ABBASOV, "Xalq qəzeti"

Pakistan Əfqanıstan və Hindistandakı diplomatlarını geri çağırıb

İki ölkə ilə sərhəddə dörd əsgərinin və bir mülki şəxsin öldürülməsindən sonra Pakistan hökuməti Əfqanıstandakı və Hindistandakı diplomatlarını geri çağırıb. Bu barədə rəsmi İslamabada istinadən "Amerikanın səsi" radiosu məlumat yayıb.



Pakistanın Hindistan ilə sərhədində, iki ölkənin silahlı qüvvələrinin bir-birini atəş açmaqda ittiham etdiyi insident müsəlmanların çoxluq təşkil etdiyi mübahisəli Kəşmir bölgəsində baş verib.

Son hadisələr Pakistanla Hindistan arasında gərginliyin artdığı və Birləşmiş Ştatlara Əfqanıstandakı Taliban arasında danışıqların

dayandırıldığı vaxta təsadüf edir.

Qeyd edək ki, son vaxtlar Pakistanın Hindistan və Əfqanıstanla münasibətlərində gərginlik artır. Keçən həftənin cümə günü gecə saatlarında patrulda olan bir Pakistan əsgəri Əfqanıstan yaraqlıları

M.HACIXANLI,
"Xalq qəzeti"

Günəşi tədqiq edəcək kosmik aparat hazırlanıb

Aparat "Aditya L1" adlanır. Təşkilatın açıqlamasında qeyd edilir ki, yeni kosmik zond Günəş sistemindeki orbitdə Laqranja adlı (L1) bölgədə - Yer kürəsindən təxminən 1,5 milyon kilometr məsafədə yerləşəcək. Həmin nöqtədə avtomatik stansiyanın Yerlə Günəş arasında hərəkətsiz dayanması mümkündür. Məlumatla görə, burada heç vaxt Günəş tutulması baş vermir. Bu isə aparata maneəsiz olaraq Günəşin şüalarının tədqiq etməyə imkan verəcək. Bundan başqa, aparat Günəşin maqnit sahəsindən də uzaqda olacaq ki, bu da nəhəng ulduzun sahəsinə ölçməyə imkan yaradacaq.

Məlumatla görə, aparatın daxilində Yerin işıq mənbəyinin müxtəlif parametrlərini ölçmək üçün yeddi müxtəlif tədqiqat sistemi quraşdırılıb. Belə ki, aparat bu sistem sayəsində Günəşdən gələn hissəciklərin axını, maqnit sahəsini, "qizmar planet"dəki partlama nəticəsində ətrafa yayılan dalğaları, habelə onun fotosferasını və xromosferasını ölçəcək.

Yeri gəlmişkən, ISRO-nun bəyanatında Ayın orbitində itmiş "Vikram"



Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) kosmosa Günəşi tədqiq edəcək yeni zond göndərəcəyini bəyan edib. Bu barədə "Nat.geo.ru" məlumat yayıb. Bildirilir ki, yeni kosmik aparatın kosmosa 2020-ci ildə göndərilməsi planlaşdırılır.

kosmik aparatı ilə əlaqənin bərpası məsələsinə də toxunulub. Qeyd olunur ki, mütəxəssislər sentyabrın 21-dək bu rabitənin yenidən yaradılması üzrə işləri davam etdirəcəklər.

Qeyd edək ki, sentyabrın 7-də Hindistanın Ay missiyasını yerinə yetirən özünün "Çandrayan-2" pilotsuz kosmik gəmisi ilə əlaqə kəsilib. Belə ki, sentyabrın 6-dək lunoxodun Ayın səthinə enməsi əməliyyatı plana uyğun həyata keçirilirdi və

onu son olaraq 2,1 kilometr məsafədə müşahidə etmək mümkün olub. Lakin bu məqamda rabitə itib və 9 gün keçməsinə rəğmən bərpa olunmayıb. Məlumat üçün deyək ki, iki həftə ərzində rabitə bərpa edilməyə, aparatın enerjisi tamamilə tükənəcək. Bundan sonra isə aparatla əlaqə saxlamaq mümkün olmayacaq.

Rövşən ATAŞIYEV,
"Xalq qəzeti"

Moskvaya yenidən isti hava gəlir

Sinoptiklər bildiriblər ki, gələn həftədən Rusiya paytaxtına yenidən isti hava kütləsi daxil olacaq. Sentyabrın 23-dən 27-dək Moskvada gecələr 3-8, gündüzlər 12-17 dərəcə isti olacağı gözlənilir.

Sinoptiklərin proqnozuna görə, sentyabrın 27-də havalər soyusa da, oktyabrın 2-də Moskvaya yenidən isti hava kütləsi daxil olacaq.



Qəzənfər QASIMOV, "Xalq qəzeti"

Hava proqnozu

➔ Sentyabrın 17-də ➔ Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 20-22, gündüz 26-29, Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civa sütunu, nisbi rütubət 50-60 faiz olacaq. ➔ Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Gecə 9-14, gündüz 26-31 dərəcə isti olacaq. ➔ Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Gecə 8-13, gündüz 15-20 dərəcə isti olacaq. ➔ Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi

yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Gecə 15-19, gündüz 24-29 dərəcə isti olacaq. ➔ Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Gecə 10-15, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq. ➔ Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə ararib güclənəcək. Gecə 15-20, gündüz 26-31 dərəcə isti olacaq. ➔ Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək. Gecə 18-20, gündüz 23-28, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti olacaq.

❑ **Birləşmiş Ştallar Prezidenti Donald Tramp Kubaya qarşı tətbiq edilən iqtisadi sanksiyaların müddətini 2020-ci il sentyabrın 14-dək uzadıb. Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.**



ABŞ Kubaya qarşı sanksiyaların müddətini uzadıb

Mənbə yazır ki, bu barədə ABŞ liderinin müvafiq bəyanatı Ağ evin mətbuat xidməti tərəfindən dərc olunub. Bəyanatda qeyd edilir: "Hesab edirəm ki, Kubaya qarşı embarqonun müddətinin bir il də uzadılması milli maraqlara uyğundur".

Qeyd edək ki, ABŞ 1961-ci ildə Kuba-

da ABŞ müliyyətinin milliləşdirilməsi prosesinə cavab olaraq bu ölkə ilə diplomatik əlaqələri dayandırıb. Rəsmi Vaşinqton isə Kubaya qarşı iqtisadi embarqo tətbiq edib.

2014-cü ilin dekabrında ABŞ-ın sabiq prezidenti Barak Obama Vaşinqtonun Havanaya qarşı əvvəlki siyasətinin effektiv olmadığını

ğünü etiraf edib və ikitərəfli münasibətlərin normallaşdırılması və sanksiyaların yumşaldılması prosesinin başladığını bildirib. Lakin 2016-cı ildə Donald Tramp hakimiyyətə gəldikdən sonra iki ölkə arasında münasibətlərin nizamlanması prosesi dayanıb.

Mahmud QƏRİBOV,
"Xalq qəzeti"

❑ **Səudiyyə Ərəbistanının neft emalı zavodunda baş verən yanğından sonra dünya bazarında "qara qızıl"ın qiyməti artmağa başlayıb.**

Londonun "ICE" Birjasının məlumatına görə, "Brent" markalı neftin qiyməti 19 faiz artaraq bir bareli 71, 95 dollar olmuşdu. Lakin ABŞ



Neft bahalaşmağa başlayıb

Prezidenti Donald Trampın bəyanatından sonra "Brent" markalı neftin bir bareli 65,43 dollara düşüb. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlanan ABŞ-ın "WTI" markalı neftinin qiyməti 18 faiz artaraq bir bareli 62,70, sonra isə 58,60 dollar olub. Azərbaycanın "AzeriLight" markalı neftinin qiyməti 20 faiz artaraq

əvvəcə bir bareli 73,60, sonra isə 67,40 dollar olub.

Rusiyanın energetika naziri Aleksandr Novak jurnalistlərə bildirib ki, Rusiya öz yanacaq-energetika müəssisələrini qoruyuludur. Bundan əlavə, bütün neft ölkələri öz yanacaq-energetika komplekslərini terrorçulardan qoruyulmalıdır.

Bu ərəfədə üsyançı hüsilər bildiriblər ki, onlar yenə də Səudiyyə Ərəbistanının yanacaq-energetika komplekslərinə yeni hücumlar edəcəklər. Səudiyyə Ərəbistanı isə ölkənin yanacaq-energetika komplekslərinin mühafizəsini gücləndirib.

Qəzənfər QASIMOV,
"Xalq qəzeti"

Ermenistan sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub

❑ **Ermenistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərdən iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.**

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermenistanın Bard rayonunun Moşesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyax, Çiləbürt, Ağdam rayonunun Kəngərli, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşə məruz qalıb.

BİLDİRİŞ

"Xalq qəzeti"nin 21 may və 5 iyun 2019-cu il tarixli nömrələrində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yumşaq inventarların satın alınması üçün dərc edilmiş elektron tenderində "Profamily" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunmuşdur.

Qalib şirkətlə 2019-cu il sentyabrın 16-da müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

ALLAH RƏHMƏT ELƏSİN

Asif Əsgərov Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin sektor müdiri Aybeniz Novruzovaya həyat yoldaşı

ƏLƏDDİN QASIMOVUN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Qobustan rayonundan Adil Məmmədov Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin sektor müdiri Aybeniz Novruzovaya həyat yoldaşı

ƏLƏDDİN QASIMOVUN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Biləsuvar rayonundan Şamil Cəfərov, Niftulla Əzizov və Şakir Cəfərov ailələri ilə birlikdə Namazəli və Vəqif Məmmədov qardaşlarına anaları

GÜLABATIN XANIMIN

Tovuz rayonunda vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xəttli), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64; E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və səhifələnilib, "Azərbaycan" nəşriyyatında çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS	0282	
TİRAJ	7796	
SİFARİŞ	3089	Çapa imzalanmışdır 00:00
QİYMƏTİ	40 qəpik	